

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
BAKİ DÖVLƏT UNIVERSİTETİ

Əlyazması hüququnda

HACIYEVA İLHAMƏ HƏBİB QIZI

Azərbaycanda dil quruculuğu

10.02.01- Azərbaycan dili

Filologiya elmləri doktoru alimlik dərəcəsi almaq
üçün təqdim edilmiş dissertasiyamın

Avtoreferatı

Bakı-2008



Dissertasiya Bakı Dövlət Universitetinin Ümumi dilçilik kafedrasında yerinə yetirilmişdir.

Elmi məsləhətçi: AMEA-nın müxbir üzvü,
f.ə.d. prof. N.Q.CƏFƏROV

Rəsmi opponentlər: Filologiya elmləri doktoru,
professor A.M.BABAYEV

Filologiya elmləri doktoru,
professor B.Ə.XƏLİLOV

Filologiya elmləri doktoru
İ.O.MƏMMƏDOV

Aparıcı təşkilat: Bakı Slavyan Universiteti
«Azərbaycan dili və onun tədrisi
metodikası» kafedrası

Müdafiə 19 sentyabr 2008-ci il saat 14⁰⁰-da
Bakı Dövlət Universiteti nazdında filologiya elmləri doktoru və
elmlər namizədi alimlik dərəcəsi almaq üçün təşkil olunmuş
D.02.181 Dissertasiya şurasının iclasında olacaqdır.


Ünvan: AZ. 1148, Bakı şəh., Z.Xəlilov, 23, Bakı Dövlət
Universitetinin əsas binası, II mərtəbə, videokonfrans zali.

Dissertasiya ilə Bakı Dövlət Universitetinin elmi kitab-
xanasında tanış olmaq olar.

Avtoreferat 01 07 2008-ci ildə göndə-
rılmışdır.

Dissertasiya şurasının elmi katibi,
filologiya elmləri doktoru,
professor:

T.H.HÜSEYNOV



İŞİN ÜMÜMİ SƏCİYYƏSİ

Mövzunun aktuallığı, Mürökəb, ziddiyatlı və təlatümlü ictimai-siyasi proseslərlə müşahidə olunan, tarixi müstəqilliyini yenice alda etmiş çağdaş dövr Azərbaycan cəmiyyəti qarşısında, dil quruculuğu, dövlet dili siyasetinin həyata keçirilməsi ilə bağlı bir sıra toxirasalınmaz, təlcəyülü məsələlər qoyur. Bu da tabiidir. Çünkü Sovet Rusiyasının Azərbaycanı istila etmesi nəticəsində imperiyamın milli dillərə qarşı «canyandırıcı» münasibəti biza bəlli dir. Müstəqillik alda edən dövlətimiz artıq bu məsələləri günün tələbləri səviyyəsində araşdırmağa başladı. Doğrudur, bir çox dilçi-alimlər bu məsələyə bu və ya digər dərəcədə müraciət etmişlər. Lakin onların tədqiqat obyekti müxtəlif sahələr olduğundan dil siyasetinə, o cümlədən, dil quruculuğu məsələlərinə əhatəli deyil, ya ötəri nəzar salınmış, ya da heç baxılmamışdır.

Son 10-15 ildə ölkəmizdə baş verən, şüurları sarsıdan müxtəlif şəpkili dayışıklıklar günü-gündən genişlənen kütləvi kommunikaşa şabakası, mətbuat və söz azadlığı dərin keyfiyyət dayışıklıklarının qlobal bir prosesidir. Digər tərəfdən, müxtəlif elm sahələrinin differensiallaşma və integrasiyası ilə əlaqədar olaraq yeni tədqiqat sahərinin formalşması, yeni məfhumların, müvafiq termin-sözlərin və birləşmələrin yaranmasına səbəb olur. Bir sözlə, maddi və manevi həyatımızın bütün sahələrində baş verən keyfiyyət dəyişmələri birbaşa və ya dolayısı ilə dildə öz eksini tapır.

Yazılanlardan məlum olur ki, Azərbaycan dili bugünkü səviyyəyə çatanadak dil sahəsində müyyən maneələrlə rastlaşmışdır. Lakin hər bir ictimai-siyasi quruluş öz izlərini dildə eks etdirmiş, müyyən dərəcədə dilin inkişafına zəmin yaratmışdır. Doğrudur, dilin inkişafına mane olan halları, dövrləri də istisna etmək olmaz. Məhz bu baxımdan da tarix boyu Azərbaycanda dil quruculuğu məsələlərini izləmək, araşdırmaq, mütaxəssis gözü ilə qiymətləndirmək mövzumuzun aktuallığını səciyyələndirir.

Tədqiqatın məqsəd və vəzifələri. Tədqiqat işində aşağıdakı başlıca məqsəd və vəzifələr ön plana çəkilir:

-Türk dönyasının ərəb əlifbasına qarşı hərəkatı, mübarizəsi, bu əlifbanın Azərbaycan dilinin sos sistemini uyğun olmamasını və rus imperiasının türkdilli xalqlar arasında aparılan ruslaşdırma siyasetini, rus əlifbasının həm Qərbi Avropa ölkələrinə, həm də

daxildəki qeyri-ruslara qəbul etdirmək məqsədini açıqlamaq;

-Bütün türk dünyasında milli dəyərlər uğrunda mübarizənin, dil quruculuğunun, milli mətbuatın yaradılmasında, türk milletinin özünəqayıcılığında müstəsnə xidməti olan I Türkoloji qurultayın rolunu müəyyənləşdirmək, qurultayda dil quruculuğu-əlifba, imla, terminologiya, orfoqrafiya və s. məsələlərin zərurılılığını əsaslandırmaq;

-Zəngin dil tarixində və mədəniyyətinə malik olan Azərbaycanda dövlət dili məsələlərini Azərbaycan xalqının dilinin yanlanması və təşəkkülü prizmasından, ümumtürk kontekstində tədqiq etmək və onun inkişafının əsas mərhəhələrini, səciyyəvi xüsusiyyətlərini açıqlamaqla, müvafiq dövrlərə bölməklə onu daha dərinlənmiş öyrənmək məsələlərinə baxmaq;

-Keçmiş sovet dövründə və müstəqillik şəraitində dil quruculuğu zəminində əlifba siyaseti, dil siyaseti məsələlərinə münəsibet bildirmək;

-Dil quruculuğu ilə bağlı tarixən Azərbaycan ədəbi dilinin orfoqrafiyasında ciddi islahatlar aparmaq, onu sadələşdirmək, xalq dilinin tələblərinə yaxınlaşdırmaq, dilin qanunları əsasında nəzardən keçirmək və bu dövrdə aparılan mübarizədə mətbuatın təsirini göstərmək;

-Azərbaycan dilinin lüğət tərkibinin zənginlaşma yollarını işıqlandırmaq, içtimai həyatda baş verən dəyişmələrin dilə təsiri və bunun nticasında dildə komiyyət və keyfiyyət dəyişmələrinin baş verən sabablarını göstərimək;

-Milli münasibətlərin harmonik inkişafında və millətlərətəsi ünsiyyətin möhkəmlənməsində dilimizə göstərilən qayğı ilə bağlı Azərbaycan Respublikasının əməkçi idarəə Heydər Əliyev tərəfindən imzaladığı fərman və sarancamların rolunu aydınlaşdırmaq; ədəbi dilimizin qorunması və daha da təkmilləşdirilməsi məsələlərini elmi dəyərlər əsasında şöbhə etmək;

-Azərbaycan dilinde işlənən sahə terminlərinin öyrənilməsində, onların linqvistik xüsusiyyətlərinin araşdırmaq, dilin lüğət tərkibində bu sahə vahidlərinin yerini və çəkisini müəyyənləşdirmək, terminlərin formalşdırma və inkişaf istiqamətlərini göstərmək; onların kütləvi informasiya vasitələrində kütləviyik qazanma səbəbələri, transfermələşmə və konversiya yolu ilə yaranan terminləri sistemləşdirmək, komemorativ terminləri müəyyənləşdirmək; dilin lüğət tərkibinə daxil olan kalka və tərcümənin rolunu

nu aydınlatıcıdır.

-Çağdaş Azərbaycan ədəbi dilinin öyrənilməsi, fərdi-ok-
kazionalizmlərin bu gün də yaranması, dilimizin lügət tərkibinin
daxili imkanlar və alınmalar hesabına zənginlaşma yollarını
müəyyənleşdirmək, bir çox dil vahidlərinin leksik, leksik-semantik,
morpholoji və sintaktik üsulla yaranmasını sistemləşdirmək;

-Dil quruculuğunda xüsusi yer tutan nitq mədəniyyəti məsə-
lələrinə diqqət vermək, onun rolunu müəyyənleşdirmək;

Tədqiqatın elmi yeniliyi. Elmi yeniliklə bağlı ilk növbədə
onu göstərmək lazımdır ki, adı çəkilən problem dissertasiya sa-
viyyəsində respublikamızda ilk dəfə monoqrafik şəkildə tədqiq
olunur;

-Dissertasiyada qoyulan problemlərə tarixi, metodoloji və
elmi obyektivlik mövqeyindən yanaşılıraq dil siyaseti məsələləri,
dövlət dilinin tarixi və çağdaş inkişafı ilə bağlı etnoliqistik pro-
seslər və proseslərin təhlili zamanı obyektiv zəmində üzə çıxan
ziddiyatlar və onların həlli yolları araşdırılır;

-Azərbaycanda dövlət dilinin tarixi taşakkülü və onun inki-
şafının əsas mərhələləri, orfoqrafiya və orfoepiyanın nozari məsə-
lələri, dilin, o cümlədən dövlət dilinin ictimai həyatda yerinə yek-
tiirdiyi funksiyalar, həmçinin milli tərəqqiyə xidmat edən dil qu-
ruculuğu və ünsiyyət funksiyasının rolu müasir günün tələbləri
baxımından ətraflı şəkildə təhlil edilir;

-Keçmiş sovet imperiyasının süqutundan sonra dillərarası
və elmi əlaqələrin pozulması dil quruculuğu prosesindəki işi daha
da mürrəkkəbələşdirmişdir. Lakin Azərbaycanda mövcud durum,
dövlət tərəfindən dilimizə göstərilən qayğı, bir sırada sərhədləri aş-
maqdə bize kömək etdi. Əsərə dövrümüzün ictimai-siyasi duru-
mu ilə bağlı dövlətin və xalqın dilə münasibati açıqlanır;

-Söz yaradıcılığı və lügətçilik sahəsində (terminoloji və or-
foqrafik) elmi prinsiplərə asaslanan delillərlə yeni müdəddələrin
aşkarlanması, Azərbaycan leksikologiyası sonunda dilimizin yeni
inkişaf mərhələsinin istiqamətləri müəyyənleşdirilir;

-Kortəbii axara mütəxassis röyünün formallaşması, vaxtıla ar-
xaik sayılan sözlərin dövrün tələblərindən irəli gələn baxış bucağı
ilə qiymətləndirilməsi, dilxarici amillərin düzgün çözümü, SSRI-
nin dağılmışının əməmtürk arealındaki dillərə təsirini araşdır-
mamızın möziyyətlərindən hesab etmək olar.

Azərbaycan dilinin terminologiyasının zənginləşməsində so-

sial amillar müayyənlaşdırılır, individual terminlərin və okkozional neologizmlərin meydana gəlməsində subyektiv faktorun izlenilmesi, kütlovi informasiya vasitələrinin dilində elmi-şəhərənəqəşkilişinin nəticəsində ayrı-ayrı terminlərin kütlovilik qazanmasının izahı, müxtalif dillər (arab, fars, rus) keçən dil vahidlərinin keçid sahələri aydınlaşdırılır;

- Nitq mədəniyyəti məsələlərinin dil quruculuğu baxımından araşdırılması da tədqiqatın elmi yeniliyi sayla biler.

Tədqiqatın nəzəri və praktik əhəmiyyəti. «Azərbaycanda dil quruculuğu» adlı tədqiqat işi nəzəri dilçilik elminin inkişafı, dil və cəmiyyət problemlərinin dərinləndirilməsi, eləcə də türkoloji fikir tarixi və dil siyaseti baxımından öyrənilməsi doğrudır. Elmi-nəzəri nəticələr əldə etmək üçün dövlət dil ilə bağlı son illərin elmi qaynaqlarından geniş istifadə edilir, arxiv materialları ilə əlaqədar faktiki materiallar və dəllillər elmi tədqiqata cəlb edilir.

Tədqiqat işi Azərbaycanda dövlətçilik onçənəsi, onu şərtləndirən amillər, o cümlədən dil tarixi ilə bağlı yazıların, dərsliklərin, habelə filoloji təhsil alan gənc tədqiqatçılarının elmi yaradıcılığı üçün əlavə maxəzə çevrilə bilər ki, bu həm leksikoloji araşdırma-lar aparmaqdır, ortoloji (nitq və teləffüz) lüğətlərinin hazırlanmasında, o cümlədən ədəbi dil münasibətlərinin öyrənilməsində və kütlovi informasiya vasitələrinin ədəbi dilin lügət tərkibinin zənginləşməsindəki rohunun araşdırılması sahəsində tacribi əhəmiyyət daşıya bilər. Tədqiqat materialları sosial linqvistikadə, eləcə də əldə edilən nəticələr ister akademik tədqiqatlarda, isterse də leksi-kologiyaya aid dərslik və dərs vasaitlərinin, tədris proqramlarının, hamçinin problem mühəzziro mövzularının işlənməsində əhəmiyyətli rol oynaya bilər.

Tədqiqatın metod və manbəyi. Tədqiqatın mənbə və təsulları müzayət olun骚ılarkən, obyektiv və aşkarlıq zəminində arxiv materiallarından, Azərbaycan Respublikasında, Türkiyədə çap olunan ayrı-ayrı manbalardan istifadə olunmuşdur. Dil faktları baxımından fərq qoyulmadan müxalifət və iqtidər metbuatından geniş istifadə edilməklə KİV-dən də mənbə kimi istifadə etmişik. Hamçinin müxtalif siyasi ədəbiyyat, ayrı-ayrı sözlükler, izahlı lüğətlər, bir sozlu mövced olan əksər manbalardan, obyektiv baxış bucağı altında, müqayiseli-tutuşdurma, müqayiseli-qarşılıqlılaşdırma üsullarından istifadə olunmuş, şərh və izah tələb olunan məsələlərə

dıaxron və sinxron istiqamətde yanaşılmışdır.

Tədqiqatın abrobasiya və nəşri. Dissertasiya mövzusu AMEA-nın İ.Nəsimi adına Dilçilik Institutunun Elmi Şurasında təsdiq olunmuşdur. Tədqiqat işinin əsas müdəddə və nəticələri Dilçilik Institutunun, Bakı Dövlət Universitetinin «Ümumi dilçilik» kafedrasının elmi-nəzəri seminarlarında, elcə də respublikada keçirilən digər elmi və tədris ocaqlarının konfranslarında məruzələr oxunmuş, mövzü ilə bağlı məqalə, program və monoqrafiyalar nəşr edilmişdir.

Tədqiqatın quruluşu və həcmi. Tədqiqat işi giriş, yeddi fasil, on iki yarımfasıl, nəticə və istifadə olunmuş ədəbiyyatdan ibarətdir. Giriş hissəsində mövzunun aktuallığı, elmi yeniliyi, tədqiqi tarixi, tədqiqata dair mövcud elmi mülahizələr barədə bahs olunur.

İŞİN MƏZMUNU

Dissertasiyamın I fəsli «Azərbaycanda dil siyasəti» adlanır. Məlumudur ki, tarixən Azərbaycanda dövlət dili funksiyasını ayrı-ayrı diller daşımışdır. Zaman etibarilə bunlardan əsas yeri ərəb, fars və rus dilleri tutmuşdur. Azərbaycan dili dövlət dili kimi fəaliyyət göstərmək hüququna malik olsa belə onu gerçekləşdirə bilməmişdir. Səfəvələr dövründə Azərbaycan xanlıqları rəsmi ünsiyyəti fars və türk dillərində saxlayırdı. XIX əsrin ortalarından Azərbaycanın şimalında rus, cənubunda isə fars dilleri rəsmi dil kimi işlədir. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra ünsiyyət vasitəsi Azərbaycan dili oldu. Bu xüsusda prof. N.Cəfərov yazar: - «Bununla belə həmin dövrda Azərbaycan dövlətinin dili rus dilinin tessiri altında idi, yəni «rusca düşünüb, azərbaycanca ifadə etmək» prinsipi işləyirdi ki, bu da milli dil təfəkkürünün tədrīcən ölümünə gətirib çıxarırdı. Azərbaycanın dövlət xadimlərinin müəyyən hissəsi milli dil təfəkkürünün, xüsusilə dövlət səviyyəsində iflic olduğunu gördürlər. Lakin onların mübarizə aparmaq imkanları yox idi»¹.

Sovet ideologiyasının gurultulu dövrlərində Azərbaycanda dil quruculuğu sahəsində, xüsusilə əlifba və imla məsələlərinin həllində imperiya tərəfindən yeridilən siyasi «addımları» boyənməmək qeyri-mümkün idi. Bu baxımdan da bahs olunan dilçilik məsələlərinən yaranan araşdırıcılar hər dəfə əlifba dəyişikliklərini

¹ Cəfərov N. Azərbaycanşünaslıq giriş. Bakı, 2002, s.505

alqışlamış ve asarlarında bunu realhq kimi qələmə vermişlər. Halbuki tarixi keçmişimizlə əlaqələrin qırılmasına «xidmət edən» bu addımlar yalnız XX əsrin 80-ci illərindən təqnid olunmağa başlayır. Qoribə də olsa imperiyanın dağılmasından qorxan SSRİ EA Dilçilik Institutunun direktoru prof. V.M.Solntsev «rus dili heç bir vaxt SSRİ-də dövlət dili olmamışdır», «hər bir sovet vətəndaşının bir ana dili ola bilər» və s. kimi kalamlarla SSRİ xalqlarını sakinləşdirməyə çalışır.

Eyni fikri müxtəlif tərzdə həmin institutun digər emakdaşları – M.J.Mixalçenko, A.M.Şaxnaroviç və A.N.Baskakov da söyləyirlər. Lakin bunu da deməkde çəkinmirlər ki, bolqə rus dilinə «rəsmi dili» və yaxud «müümüttisəq dili» statusu verək. Axi biza bir dildə danışan ordu, elmi kadrlar və s. lazımdır.¹ Göründüyü kimi, artıq 1989-cu il olmasına baxmayaraq, imperiya öz ambişiyalarından el çəkməmişdir. Bununla əlaqədar olaraq, Ə.Quliyev yazar: «Bir torzdan milli dillər dövlət dili kimi elan olunur, digər torzdan isə «SSRİ xalqlarının dilləri haqqında» Qanunda rus dilinə ölkənin rəsmi dili statusu verilir, yaxud milli rus ikiidilliyi problemi ortaya atılır. Həmiya gün kimi aydınlaşdır ki, daha geniş hüquqi imkanlara və sosial bazaya malik olan rus dili istaristəməz milli dillərin, o sıradan Azərbaycan dilinin funksional inkişafını longidəcəkdir. SSRİ-də milli respublikaların dillərinin (xüsusən belarus, qazax, qırğız və b.) inkişafının acı tacrübəsi bu-nu göstərməşdir. Buna görə də bizdə də «Azərbaycan dili haqqında qanun» qabul olunmalı, dilimizin inkişafına töminat verən sosial şərait yaradılmalıdır. Azərbaycan dilinin an vacib problemlərindən biri əlifba məsələsidir.² Göründüyü kimi, dil quruculuğu problemlərindən bəhs edən dilçilərin birinci və ən ümde problemi əlifba məsəlesi olmuşdur. Həmin vaxtlarda qəzetlərdə müxtəlif əlifba layihələri (A.Qurbanov, F.Cəliyev və b.) çap edilir, matbuat səhifələrində qızığın mübahisələr (A.Axundov, Ə.Əfəndizadə, Ə.Cəfərov, S.Rüstəmxanlı, K. Vəliyev və b.) gedir. Bir sıra alimlər tələsməməyi, digərləri isə artıq əlifbaya keçməyin vaxtı çatdığını yazırlar. Nohayət, yeni latin qrafikal əlifbaya keçilir.

¹ Каталин К. Реальность двуязычия. «Литературная газета». 19 април, 1989, №6

² Azərbaycan dili müasir mərhələdə // Gənc alimlərin II Respublika konfransının materialları. Bakı, 1990, Elm, s. 179

Son dövr Azərbaycan müstəqillik eldə etdiğinden sonra bir çox tarixi fərمانlar, o cümlədən Azərbaycan dilinin tətbiqi və latin qrafikali əlifbaya keçməklə bağlı «Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında» 18 iyun 2001-ci il tarixi fərmandır. Fərmanda Azərbaycan dilinin dünyanın on zəngin və qədim dillerindən olduğu xüsusi vurğulanır, onun keçdiyi inkişaf yoluna nəzər salınır, ayrı-ayrı üshubların meydana galması haqqında, xüsusən XX əsrde Azərbaycan ədəbi dilinin daha da zənginlaşması haqqında məlumat verilir, onun müasir səviyyəsi göstərilir və bir daha təsdiqlənir ki, Azərbaycan ədəbi dili müasir elmi və siyasi düşüncənin ifadəsi üçün bütün imkanlara malik olan imkanlı bir dildir.

Fərman «Azərbaycan dövlət müstəqilliyyinin başlıca rəmzlərindən sayılan Azərbaycan dilinin tətbiqi və inkişaf etdirilməsinə dövlət qayğısının artırılması, ana dilimizin öyrənilməsi, elmi tədqiqinin faallasdırılması, dilimizin cəmiyyətdə tətbiq dairəsinin genişləndirilmesi və bu işə nozarətin gücləndirilməsi məqsədi ilə verilmişdir».¹

Tarix üçün böyük olmayan cəmi bir çərə yüzillikdə - XX əsrə xalqımız ister-istəmez ərəb, latin, kiril əlifbaları əsasında düzəldilmiş dörd əlifbadan istifadə etməli olub.² Həmin fikrə münasibət bildirmek və aydınlaşdırılmak üçün tarixa ekskurs etməli olduk. Məlum olur ki, Azərbaycanda əlifba döyişmələri ictimai-siyasi durumla bağlı olmuşdur. Və əlifbamızın bugünkü vəziyyətinə qədər xalqımız müxtəlif əlifbalardan istifadə etmişdir. Ümumtürk areahında olub müştərək dil, din, mədəniyyət və s. amillərə malik etnoslar, o cümlədən, azərbaycanlılar da tarixən bir çox, lakin cyni əlifbadan yararlanmışlar. Bununla bağlı Muhammed Ergin yazır ki, tarix boyunca üç qitədə geniş sahələrə yayılan türklər getdikləri yerlərdə bir çox kültür mərkəzləri meydana gotirmiş, təmas etdikləri yerlərə görə çeşidli yazılar, çeşidli əlifbalar işlətmışlar. Göytürk, soqd, uyğur, manı, brahmi, ərəb, süryani, erməni, rum, latin, slavyan və s. əlifbalardan istifadə etdiklərini görürük. Bu barədə Fərhad Zeynalovun dedikləri M.Er-

¹ Y.Seyidov. Azərbaycan dilinə qayğı dövlət qayğısının təzahürüdür. «Azərbaycan» qaz., 23 iyun, 2001

² Axundov. A. Azərbaycan dili: problemlər, vazifələr. «Ədəbiyyat» qaz., 26 iyul, 1991

gınla demek olar ki, üst-üste düşür. Alım qeyd edir ki, türkdilli xalqlar günümüzədək müxtalif əlifbalardan istifadə etmişlər. Bu əlifbalardan biza malum olanlar aşağıdakılardır: Run (Orxon-Yenisey), uyğur, soqdi, tibet, çin, mani, brahmi, ərəb, latin, yunan, kıril və s.¹ Bu əlifbalardan dördü geniş ölçüdə işlənərək türklerin ümumi milli əlifbaları halına gəlmışdır. Bunlar göytürk, uyğur, ərəb və latin əlifbalıdır. Bunlara sovetlər birliyinin türk ölkələrində 30-40 ildən bəri işlədilən slavyan əlifbası da əlavə etmək olar.² Oxsar fikrə B. Çobanzadənin müsahibəsində də rast gəlmək olar: «Türkler, məlum olduğu üzrə, İndiya qədər 13 əlifba kullanmışdır və bunların heç birisi türk dilinin təbiət və üzviyyətinə uyğun olmayışdır».³ M.A.Şaxtaxthı «Müsəlman aləmində latin əlifbası» yazısında qeyd edir ki, hazırda Türkiyədə erməni və yunan hərfəri ilə türkçə qazet və jurnal nəşr olunur.⁴ Deməli, müxtalif türk etnosları, o cümlədən, Azərbaycan türkləri bir sırə əlifbalardan istifadə etmişlər.

XIX əsrin 2-ci yarısından Azərbaycan ərəb əlifbasının islahı, hətta dəyişdirilməsi məsələsi qoyulur. Bu, o vaxt rus imperiyasına daxil olan türkdilli xalqlar arasında aparılan siyasetlə bağlı idi. Həlimecan Şərifin fikrinə, bu işi M.F. Axundzadəyə Azərbaycanda, Rameyev qardaşları, A.Mustafa Şorqı Rusiyada L.A. Altınsarın, qırğız və qazax xalqları arasında, M. Kulayev başçılarından görməli idi. H.Şərif bunların hamisində imperiyanın ali olduğunu qeyd edir.⁵

N.Yüccər Türkiyədə arxiv materialları əsasında tərtib etdiyi sənədlər əsərində qeyd edir ki, «Rusyanın Qafqazda, ümumiyyətlə, Türküstəndə yeritdiyi siyasetə əsasən türklərdən çox nadir hallarda podpolkovnik olana rast gəlmək olardı. Türklerin bu xüsusda tutduğu en yüksək vazife tərcüməçilik idi».⁶ Hər iki müəllifin,

¹ Zeynalov F. Türkologiyamın əsərləri. Bakı, 1981, s.343-344

² M.Ergin. Türklerde yazı və alfabelər. Türk dünyası el kitabı, II, Ankara, 1997, s.259

³ Babayev A. Dilçiliyyə giriş. Bakı, 1992, s.53

⁴ ARDA. f. 103, stıy.1, iş L.

⁵ Галимджан Шараф. К вопросу о принятие для тюркских народностей латинского шрифта. Kazan: 1926, с. 55-59

⁶ Yüccər Nəsir. Baş qərargah horbi tarix və strateji mərkəzinin noqtaları. Bakı, 1999, s. 49

eləcə də bu ruhlu bəzi əsərlərin təfərrüatına varmadan qeyd edim ki, biz burada, M.F.Axundzadə və başqalarının əlifba uğrunda mübarizələrinə kölgə salmaq fikrində deyilik. Çox gilman ki, bəzi ziyahlarımızın arəb əlifbasının çətinliyi ucbatından dəyişdirilməsi yolunda söyləri imperianın fikri ilə üst-üstü düşməsdür. Hər halda bu tipli adamları «ideolji və romantik cəhətdən köklənmiş element» adlandıran H.Şərifdən fərqli olaraq biz, M.F.Axundzadəni Ziya Göyalpın qeyd etdiyi kimi bù qəbilden olan şəxsiyyətlər sırasında görünürük. Görkəmlı rus alimi professor N.Yakovlev qeyd edir ki, rus mürtece dairəsinin məqsədi rus əlifbasını həm Qarbi Avropa ölkələrinə, həm də daxildəki qeyri-ruslara qəbul etdirmək idi. Imperianın ruslaşdırılması ideyası, əsasən, XIX əsrin əvvallorında geniş vüsət almağa başlayır. Hətta slavyanporast admiral Şişkovun Polşanın latın qrafikali əlifbasını rus qrafikali əlifba ilə əvəz olunması haqqında layihəsi də hazırlanmışdı. I Nikolay Şişkovun ölümündən sonra 1844-cü ildə bu barədə xüsusi komissiya də yaratılmışdı. Bir il əvvəl isə yerli serb Vuk Karaciç öz əlifbalarının rus şriftləri ilə əvəz edilməsini töklif edir. Bu, slavyan xalqlarını azad etmək bayraqı altında rus çarizminin ruslaşdırma söyləri idi. Bunun ardınca siyasi məqsədlər meydana çıxırı. Məsələn, 1844-cü ildə polşahlارın əlifbalarını dəyişməklə yanaşı, belə çıxır ki, iki xalq bir emblem-üstü xaçlı qızıl şar altında birləşməlidir və mərhüm Şişkovun işi komissiya tərəfindən davam etdirilməlidir. Türkdilli xalqlarla bağlı bu iş çox çevik, missioner, təbliğatçı N.İlminski tapşırılır ki, o da faaliyyətini Kazanda tatarları «rus əlifbasını yalnız xristian dinini öyrənmək üçün aşılıamaq» adı altında xaç suyuna çəkdirməyi töbliği edir. Xristian dininə sıtayış etmək üçün N.İlminski 1820-ci ildə rus əlifbası ilə 1847-ci ildə isə arəb əlifbası ilə, Kazan tatarlarının dilində onlar üçün kütub, əlifba nəşr etdirir. Yeri gölmişken, Orta Asiyanın ruslar tərəfindən işğalından sonra rus generalı Kaufmanın Rusiya Xalq Təhsili Nazirinə ünvanlanan 1 mart 1876-cı il tarixli məktubuna nəzər salıaq. Məktubda deyilir ki, bizim əsas məqsədimiz bütün əhaliyə rus əlifbasını qəbul etdirməkdir. Orenburq təhsil dairəsinin popeçiteli (müdiri, hamisi) Lavrovski 4 mart 1876-cı il tarixli məktubunda yazar ki, general-qubernator Kaufmanın bütün tatar (Türk) ləhcələri üçün rus əlifbasına toxunulmadan tədrisi çox gözəl fikirdir. Çünkü vahid əlifba ilə öz kitablarını oxuyan tatar (Türk-L.H.) xalqları dövlət dili olan rus kitablarını da oxuyacaqlar. Belə-

likla, bir dövlətə bir dövlət əlifbası və bir dövlət dili olacaq. Ma-raqlıdır ki, bütün bu və ya digar faktları sadalamaqla çar Rusiya-sının başında kimin durmasından asılı olmayaraq türkdilli xalqla-
ra qarşı Rusyanın siyasetinin həmişa eyni olduğunu göstərir. Bir
faktı da deməyə borchuğu ki, Sankt-Peterburq Universitetinin
Şərqi dilləri fakültəsi 31 yanvar 1878-ci il tarixli məktubla Türkü-
stan general-qubernatoru Kaufmanın məktubuna (təklifinə) yek-
diliklə rəy vermişlər. Yalnız fakültənin üç təzvih - Xvolson, Rozen
və Saqareli cənabları türk xalqlarının fonetikası ilə bağlı cüzi ala-
valər etmişlər.¹ Bu deyilənlərə baxmayaraq, keçmiş imperiyanın
ucqarlarında, elcə də azaşlı xalqların əlifba, yazı və dil taleyi
məhz Türkistan general-qubernatoru Kaufmanın taktika və üsü-
lu ilə həyata keçirilmişdir. Ehtimal ki, I Nikolayın 1844-cü il qo-
rurunun əks-sadası Qafqaza da galib çatmışdır. Şübəsiz, Həlimcan
Şərafın qeyd etdiyi kimi Mirzə Kazım boy «N. İlminski dostluğu
bu qərardan irəli galirdi. 1848-ci ildə Kazanda faaliyyətə başlayan
İlminski, çox güman ki, orada Mirzə Kazım boyla tanış olmuşdur.
O illərdə Kazan universitetinin Şərqi dilləri fakültəsi dünyaya sos
salmışdı. Mirzə Kazım boy orada kafedra müdiri vazifəsində çalışırdı
və iyirmi ildən artıq idki, xristian dinini qəbul etmişdi.
Bütün bunlar imperiyanın möqsədini həyata keçirmək üçün alve-
rişli idi.² Əlavə edim ki, II Aleksandrın 30 may 1886-ci il tarixli
qanununa asasən Ukrayna dilində ictimai yerdərda danışmaq, kit-
tab nəşr etmək, məktəbdə tədris qurmaq, hətta mahni oxumaq
belə qadağan olunurdu. Bu da imperiyanın müstəmləkəçilik siy-
asetinə dair daha bir fakt kimi qəbul edilməlidir.³ Lakin çar Rusi-
yasının mənfur, çırkin niyyəti imperiyanın dağılması ilə pozulur.

Sovet Rusiyasının Azərbaycanı istila etmesi ADR-in əlif-
bamızın dayışdırılması təşəbbüsünü yarımcıq qoyur. Bu məsələye,
bir də təxminən iki ildən sonra baxılır. Yeni türk əlifba layihəsinin
islahı ilə bağlı 11 iyul 1920-ci ildə Azərbaycan Xalq Təhsili Ko-
missarlığı xüsusi komissiya yaradır. Komissiyaya Sultan Məcid
Qəniyev, Həmid Şaxtaxtinski, prof. Tomaşevski, Hüseyn Cavid
və sədr prof. Jüze daxil olur.⁴ Komissiyanın rəhbəri prof. Jüzenin

¹ Яковлев Н. За латинизацию русского алфавита. Л., 1932, с.3-10

² Рзаев А. К. Мухаммед Али Казым – Бек. М., 1954. с.24-26;154-175

³ Мурат Аджи. Польнь половецкого поля. М., 1994, с.63

⁴ ARDA, f. 57, səy.5, iş 1.s.48

hesabatına əsasən Azərbaycan Xalq Təhsili Komissarlığının kollegiyası 5 yanvar 1921-ci il tarixli qərar qəbul edir: 1. Köhnə müsəlman şrifti yenisi ilə əvəz edilsin; 2. Yeni, latin əlifbasının tətbiqi üzərində qərar tutulsun. Bütün idarə və təşkilatlarda karguzarlığı yeni əlifba ilə aparmaq üçün 1921-ci ilin martında Azərbaycan İnqilab Komitəsi tərəfindən Xalq Təhsili Komissarı D. Bünyadzadənin sədrliyi altında fəvqaladə komitə yaradılır.¹ Arxiv materiallarına görə F. Ağazədənin XTK D. Bünyadzadəyə yazdığı məktubdan məlum olur ki, 5 mart 1922-ci ildə aşağıdakı tərkibdə yeni komissiya yaradılmışdır. F. Ağazədə, S. Ağamalioğlu, Ə. Pepinov, H. Şaxtaxtinski, Ə. Əmirov, X. Məlikaslanov, A. Tağızadə, M. N. İsfafibayov, Komisiya Əli Eynibay və professorlar Jüze, Tomasevski və Lopatenskinin materialları ilə tanış olaraq latin əlifbasının qəbul edilməsi üzərində dayanmışdır. Azarb. MİK-nin sədri S. A. Ağamalioğlunun təşəbbüsü və N. Nərimanovun faal iştirakı ilə 1920-ci ilin aprelində Yeni Türk Əlifbası Komitəsi yaradılır.² Latin əlifbası əsasında 33 hərfdən ibarət latin qrafikali Azərbaycan əlifbası tərtib edilib on minlərlə nüsxə vərəqə şəklində Azərbaycan ərazisində yayılır. Sonra ayrı-ayrı şəhər və rayon mərkəzlərində YTÖK-nin filialları yaradılır. Eyni işlər Şimali Qafqaz və Orta Asiya respublikalarında da aparılır. Qeyd edək ki, bu dövrdə latınlaşma və dilimizin temizliyi uğrunda mübarizə Türkiyədə də böyük sürətlə aparılırdı. Rus tədqiqatçısı G. Янсий qeyd edir ki, yeni noşrə başlayan «Yeni yazı» qəzetinin ilk səhifəsi «Vətəndaş türkəcə konuş» şəhəri və latin qrafikali yazılarla başlayır.³ Buna müvafiq olaraq Bakıda «Yeni yol», Tiflisdə «İşq yol» qəzetləri bu sahədəki təbligatını gücləndirirdi. Qeyd edək ki, hansı məqsədlərə rus (kirl) əlifbasının da latin qrafikali əlifba ilə əvəz olunması ətrafında mətbuatda xeyli müddət müzakirələr keçirilir.

Dissertasiyanın II fəsl «Azərbaycanda əlifba problemi» adlıdır. Maraqlıdır ki, hər dəfə Azərbaycanda əlifba dəyişikliyi zamanı elmi əsası olmayan müddəclarla özündə əvvəlki əlifbalar təqnid edilmiş və hər dəfə də xalqımız tərəfindən «alqışlanmış

¹ ARDA. f. 103. siy.1, iş 159, s. 26

² ARDA. f. 103. siy.1, iş 39 və 169, s.39

³ Янсий Г. Четырехлетие латинизации в Турции / Революция и письменность, М., 1933 №1, с. 150

dir». Bezi hallarda isə arəb əlifbasının dəyişdirilməsi ilə bağlı deyişlən kəlamlar 10-15 ildən sonra latın qrafikali əlifba haqqında da deyilmişdir. Bizim fikrimizcə, bu onunla bağlı olmuşdur ki, Azərbaycanda dil quruculuğu məsələləri, xüsusilə də əlifba və imla məsələləri elmi əsaslarla deyil, ideologiyaya, siyasətə bağlı olmuşdur.

1925-ci il sentyabrın 15-də Azərbaycan yeni əlifba komitəsinin sədri Səmadağa Ağamalioğlunun sədrliyi altında Moskvada keçirilən Orientalistlər iclası yeni əlifbaya keçmək üçün I Türkoloji qurultay çağırmağı lazımlı bildi və bunu SSRİ Şərqşünasları elmi cəmiyyəti ilə Azərbaycanı tədqiq tətəbbübü cəmiyyətinə həvalə etdi. Bu təsadüfü deyildi. Çünkü, istor S. Ağamalioğlu, isterse də B. Çobanzadənin rəhbərlik etdiyi yeni türk əlifbası komitəsi yanındaki elmi idarə geniş fəaliyyətləri ilə Ümumittifaq miqyasında nüfuz qazanmışdı. Bir halda ki, qurultayın çağırılması, əsasən Azərbaycan təşkilatlarına həvalə edilmişdi, onda onun harada keçiriləcəyi də zəidə idi. Bu qurultay böyük bir tarixi hadisə olmaqla bütün türk millətlərinin milli dövərlərinin tədqiqi və təbliğinin keşiyində dayanmışdı. Onun açıldığı geniş imkanlar sayasında sonrakı dövrlərdə bir sərənət də həyatə keçirilmişdir. Məsələn, 1966-ci il 12-15 dekabrda I Türkoloji qurultayın 40 illiyinə həsr edilmiş türkoloji konfransda 16 yaddaşalan məruzə dinlənilmişdir. Bütün keçmiş sovet məkanını əhatə edən türkoloqlar ötən 40 ilda türkologiya sahəsində baş verən yeniliklərdən danışmışdır. O dövrün siyasi manzərəsi ilə bağlı konfransda yalnız yeniliklərdən danışılmışdır. Halbuki ötən dövr ərzində bütün türk-dilli xalqların əlifbaları dəyişilmiş, iştirakçıların böyük əksəriyyəti isə repressiyaları məruz qalmışdır.¹ Bu manada Alma-Ata şəhərindəki ikinci (1976-ci il), Duşkənddə üçüncü (1980), Aşqabadda-kı dördüncü (1988-ci il) Beynəlxalq Türkoloji konfranslarının bünövrəsi Birinci Beynəlxalq Türkoloji qurultaya söyklənmədi. Rütvəlükdə qurultay üçün «bütün dünya siyaseti, əmumşərə taleyi çox ciddi əhəmiyyət kəsb etdiyi üçün tezliklə onun eks sədasi bütün dünyaya yayıldı. İllər keçdikcə bu aks səda böyüyüb artımağa başladı».² Latin əsaslı Azərbaycan əlifbasına keçməkla bağlı Azərbaycan Respublikası Dövlət Arxivində olan külli miqdarda sonnət materialları vardır. Arxiv materiallarına əsasən 1920-

¹ Тюркологическая конференция. Тезисы докладов. Баку, 1966, с. 5-43

² «Molla Nasreddin». 12 cild, Ic, Bakı, 1998, s. 73

1930-cu iller arasında əlifba və yazılımına dair olan sənədləri xronologiya üzrə nəzərdən keçirək. Sənədlərdən məlum olur ki, əlifba məsələsinə ilk dəfə 3 iyul 1920-ci ildə Azərbaycan SSR Xalq Tehsil Komissarlığının kollegiyasında baxılmışdır. Sənəddə deyilir: «Yeni müsəlman orfoqrafiyasını hazırlamaq üçün Rusiyaya xüsusi adam czam olunsun».¹ Yeni ımla qaydalarının tətbiqi ilə bağlı 20 iyul 1920-ci ildə Azərbaycan Respublikası xüsusi dekret imzalayıır. Əlifba məsəlesi xalq arasında geniş töbliğ olunur. Bir sıra hallarda isə tek-tək adamların əlifba döyişiklikləri bəradəki fikirləri dövlət siyaseti kimi qələmə verilirdi. Beləliklə, 1924-cü ildə türkoloji qurultayın həll etməli olduğu məsələləri müzakirə edirdi.²

Az. MİK-in sədri A. Samadoğlunun imzası ilə yeni türk (Azərbaycan-İ.H.) əlifbasının əski əlifba ilə parallel tətbiq edilməsi ilə bağlı qərar çıxarılır. Qərara əsasən yeni əlifba daha geniş tətbiq olunmağa başlayır. 1925-26-ci tədris ilindən yeni əlifbaya keçilir. Yeni, latin qrafikah əlifbaya keçid dövründə, xüsusən son 1925-1927-ci illərdə bir dəstə Azərbaycan nümayəndə heyati Orta Asiyaya göndərilir.³

1940-ci il yanvarın 1-dən rus qrafikası əsasında qəbul olunmuş əlifba yazılımında tədricən tətbiq edilməyə başladı. Sentyabr ayının 1-dən etibarən məktəblərdə yeni əlifbanın öyrənilməsi üçün konkret tədbirlər görüldü. Məktəblərimizə yeni əlifbaya keçilməsinin asanlıqla öyrənilməsində heç də yeni olmayıyan bu hərflərin manimsənilməsində əsas çətinlik onda idi ki, dilimizin fonetik sistemində uyğun olmayan bəzi hərfləri daxil edilmişdi. Həmin hərflər Я, Ю, Е, (y+e) və Џ (tse) – idi. Bizim qrafikamızda onlar əsasən diferensial fonem birləşməsini ifadə edirdi- [ya], [yu], [ye]. Göründüyü kimi, həmin fonemlərin hər birinin ayrı-aynılıqda xüsusi hərfləri ola-ola Я, Ю, Е, (y+e) və Џ (tse) kimi qoşasəslə hərfləri qəbul etməyə heç bir ehtiyac yox idi.

Bu baxımdan, kirill qrafikah əlifbamızın takmillaşdırıl-

¹ ARDA. f. 57, siy. 1, iş 6 və 23, s. 264

² Вах: Бюллетен орг. Комиссии по созданию I всесоюзного тюркологического съезда. Bakı, 1926. (buñlar 4 ədəd kitabçıdan ibarətdir. Döylət kitabxanasında aşağıdakı şriftlə saxlanılır. №1 r-29527, №2r-29528, №4 r-29529)

³ MDA.E.103, siy.1, iş 15, s. 211; 123, iş.4.s.203; , iş.15,s.35.

mesinə, uyğunsuzluqlarının aradan qaldırılmasına ehtiyac var idi. 1955-ci ildə orfoqrafiya qaydalarının yenidən təkmilləşməsi ilə əlaçodar olaraq, aparılan müzakirələrdə əlifbamızın da təkmilləşdirilməsi məsəlesi qarşıya möqsəd qoymulmuş və nəhayət 1958-ci ildə Az SSR Nazirlər Sovetinin 1958-ci il 24 iyul tarixli qararı ilə əlifbamızda müəyyən dəyişikliklər edildi. Belə ki, G hərfinin əvəzinə e qrafik işarəsinin saxlanması, Y hərfinin isə latin qrafikasındaki J hərfi ilə əvəz edilməsi lazımlı görüldü.

Görkəmli pedaqoq Əziz Əfəndizadə bu xüsusda yazır ki, əgər yazımız ərəb əlifbasından öz yaxasını uzun mübarizələr və çəkişmələr nticəsimində qurtarmışsa, rus qrafikasına keçərkən latinlaşdırılmış əlifbadan böyük minnətdarlıq və hörmətlə ayrılmış, hatta onun bəzi elementlərini özünün hərflər ailəsinə daimi üzv qəbul etmişdir.¹

Əlifba siyasetindəki 45-50 illik sabitlik dövründən sonra XX asrin 80-ci illərinin sonundan başlayaraq, Azərbaycanda yenidən əlifba məsəlesi müzakirə obyekti olur. Müstəqillik əraflasında olan Azərbaycanda yeni əlifbaya keçmək barədə qızığın mübahisələr gedir. Böyük əksəriyyət latin qrafikali Azərbaycan əlifbasına qayıtmışın vaxtı çatdığını söyleyir. Əlifba məsəlesi həmisi xalqın içtimai və mədani tərəqqisine xidmət etməklə bütünlükə onun mənafeyi işinə xidmət göstərən bir məsələ olmuşdur. Təcəssüf ki, vaxtilə nə ərəb qrafikasından latına, nə də latin qrafikasından kiri keçmək tədbirlərində xalq ona layiq olan səviyyədə iştirak etməmiş, xalqla hesablaşmamışlar. İndi demokratiya, aşkarlıq, yenidənqurma, plüralizm dövründə hamim söhvlər düzəlməyə başlayır. Əlbəttə, xalqın bu məsələni dilzən həll etmək üçün ziyanlılanın rəyinə və məsləhətinə ehtiyacı vardır.

1991-ci ilin 25 dekabrında Azərbaycan Respublikasının Ali Soveti «Latin qrafikali Azərbaycan əlifbasının borşası haqqında» Azərbaycan Respublikası qanunu qüvvəyə minməsi barədə qarar verdi. Bu əlifba, kiçik fərqlər nəzərə alınmazsa, latin qrafikali türk əlifbasi əsasında yaradılmışdır.

Bu dövrdə A.Axundov, Ə.Əfəndizadə, A.Qurbanov, T.Ha-

¹ Əfəndizadə Ə. Azərbaycan dili orfoqrafiyasının elmi əsasları. Dok.dis....Bakı, 1974, s.75-76

ciyev, Ə.Cəfər, K.Valiyev, F.Cəlilov,¹ və s. dilçi-alimlər, onlarla siyasetçilər Azərbaycanın yeni əlifbasına öz münasibətini bildirirdi. Artıq yeni Azərbaycan əlifbasına keçilməsinin labüdülü tam qətiyyəti ilə bilindikdən sonra, asasən, latin asası əlifbanın Lehine, tek-tük də arəb qrafikalı əlifbamı dəstaklayan «Azərbaycan», «Meydan», «Ülfət», «Kardaş edebiyatlar» və s. kimi qəzet və jurnallarda mübahisələr genişlənirdi. Bunların içorisində A.Axundovun «Bir daha əlifba haqqında» məqaləsinin sonluğu belə bitir: - «Yaxın altmış ildə əlifbamızı üç dəfə dəyişməklə mədəniyyət tərəixi üçün «ənümənə» olmuşuq. Elə edək ki, daha bu dəfə «ənümənə» göstərməli olmayaq.² 18 dekabr 1991-ci ildə Azərbaycan Ali Sovetinin qərarı ilə yeni latin qrafikalı Azərbaycan əlifbasına keçilir. Dilçilik baxımından işə iştir yazida, istərsə də oxuda latin əlifbasının üstünlüyü göz qabağındadır. Bu proses xarici dövlətlərin də marağından kənarda qalmırı. Latin qrafikası tərəfdarları olan Türkiyə Cümhuriyyəti bununla əlaqədar iki dəfə toplantıda keçirmişdi.³

Azərbaycan əlifbasının qrafik xüsusiyyətləri haqqında dilçi-alimlərimiz maraqlı fikirlər söylemişlər. Həqiqətən, bu dövrdə də hənsi hərfin necə qəbul edilməsi ilə bağlı 30-40-ci illərdəki mübahisələr davam edir.⁴ Ən çox mübahisə doğuran məsələ «Ə» (A) hərfinin şəkli forması və apostrof işaretsi olur. Bizim fikrimizcə, ümumi prinsipin pozulması təriqilə qeyd etdiyimiz hərf A qəbul edilməli idi. Lakin əski latin qrafikalı əlifbamızı barpa etmek baxımından «Ə» şəkli daha münasibdir. A.Qurbanov və F.Cəlilovun əlifba layihələrində də bu hərfin «A» şəkli qeyd edilir. La-

¹ Axundov A. Azərbaycan dili: problemlər, vəzifələr. Bakı, «Ədəbiyyat» qəz., 26 iyul; Cəfərov N. Anadolu türkçəsinin ortaç dili çevriləməsi tarixi zərurətdir. Bakı, «Zaman» qəz., 1991, 22-24 fevral; və s.

² Axundov A. Nə qazanıñ, na itiririk?. Bakı, «Kommunist» qəz., 24 oktyabr;

³ 18-20 Sentyabr 1991-ci il İstanbul, 4-9 May 1992-ci il Ankara şəhərlərində keçirilen simpozium və toplantılar nördə tutulur.

⁴ Поливанов Е. К вопросу о заглавных буквах / (отд.оттиск) Культура и письменность Востока. кн.3-я, Баку, 1928, с. 2-27; Галимджан Ш. К вопросу о принятие для тюркских народностей латинского шрифта. Казань: 1926, с. 12-27; Леонтьев В. О заглавных буквах / Культура и письменность Востока. кн.2-я, Баку, с. 76-90; Чобанзаде Б. Итоги унификации проектов нового алфавитов тюрко-татарских народов/ Культура и письменность Востока. кн.3-я, Баку, 1928, с.18-24; 30-31;34-43; 54-58 и т..

kin sonrakı müzakirələrdə yenidən «Ə» şəkli əlifbamıza qaytarılmışdır. İkinci məsələ ilə əlaqədar matbuatda an çox yazıları ilə fərqlənən A.Axundov, Ə.Əsfandizadə və F.Cəlilov olmuşlar.

Sonuncu dövrda (1990-1992) qrafik xüsusiyyətlər barədə onu deyə bilirik ki, bu dövrdəki dəyişiklik ağrısız keçmişdir və hələ latın qrafikah əlifbaya keçrənməş mübahisə doğuran «A» avazının «Ə» işarəsi qəbul edilir. Beləliklə, A.Qurbanovun təklif etdiyi layihə cüzi dəyişiklik edilməklə qəbul olunur. Doğrudur, bu dövrde də apostrofın saxlanması, «K»-nın qarşılığının ayrıca qrafik işarə ilə göstərilməsinin tarafsızlığı olur. Lakin onların elmi mühakimələri özünü doğrultmadığından qəbul edilmir.

Dissertasiyanın III fəsli «Azərbaycan orfoqrafiyasının nəzəri məsələləri»na həsr olunub. Orfoqrafiya ilə bağlı işləri bugündək olan dövr dörd mərhələdə - arəb, latın, rus və yenidən latın qrafikah əlifbaya keçid mərhələləri üzrə orfoqrafiya məsələləri müəyyənləşdirmiş:

Ədəbi dilimizin yazısında və orfoqrafiya qaydalarında mühafizəkarlıq, uyğunsuzluq və canlı dildən ayrılbq ərəb əlifbasının təsiri altında uzun müddət davam etmişdir. Lakin ədəbi dilimizin yazısında ərəb əlifbasına qarşı mübarizə ilə əlaqədar olaraq, XIX əsrdə orfoqrafiya qaydalarındaki mühafizəkarlıqla qarşı da mübarizə başlayır. M.F.Axundzadə yazımızdakı uyğunsuzluğu ləğv etmək üçün hələ XIX əsrin ortalarında bozı fikirlər irəli sürmüdüür. O, dilimizin orfoqrafiyasını sadələşdirməyi, onu canlı xalq dilinə yaxınlaşdırmağı və ərəb, fars sözlərini Azərbaycan dilində tələfizlə olunduğu şəkildə yazılışığı təklif etmişdir.

XIX əsrin ortalarından başlayıb, 1920-ci illədək ədəbi dilimizin orfoqrafiyasının həlli və müzakirəsi əlifba məsələsinin həlli və müzakirəsi ilə əlaqədar olmuş və əsas etibarilə iki istiqamətdə olmuşdur: birincisi, yazıda saat səsləri ifadə etmək, ikincisi isə ərəb dilinə maxsus səsləri yazıldan çıxarmaq və bir səsi ifadə edən bir çox işaretlərdən bəzisini ixtisar etmək. Doğrudur, orfoqrafiyanın sadələşməsi uğrunda bu dövrdə aparılan mübarizənin müəyyən dərəcədə təsiri olmuşdur, ancaq ədəbi dilimizin orfoqrafiyasında əsaslı dəyişiklik olmamış, ondakı mühafizəkarlıq davam etmişdir, çünki əlifba məsəlesi həll edilə bilməmişdi; yazımızda ərəb əlifbası davam etdikcə, orfoqrafiyanı sadələşdirmək mümkün ola bilməzdi. Əlifba məsələsi kimi ədəbi dilimizin bu məsəlesi də ancaq sovet dövründə haqqı surətdə həll olundu. Əlifba məsələsində olduğu

kimi, sovet dövründə dilimizin düzgün və elmi principə əsaslanan orfoqrafiyasını yaratmaqdə Azərbaycan mətbuatı böyük rol oynamışdır. Mətbuatda sovet hakimiyyətinin birinci illerindən başlayaraq ta son illərə qədər orfoqrafiya məsələsi müzakirə olunmuş və orfoqrafiya qaydalarını düzəltməkdə meydana çıxan nöqsanlar təqnid edilmiş, müəyyən təklif, fikir və rəyler söylənilmişdir.

Latin qrafikali əlifba mərhələsi 1930-cu illərdən sonra başlayır. Lakin bu əlifbaya keçid mərhələsi ilə bağlı hələ 1920-ci illərdən imla məsələsinin qoyuluşu araşdırmanızı da həmin illərdən aparmağa sövq edir. Problemlər əlaqədar müəyyən fikirləri araşdırısaq imlaya dair ən böyük və tutarlı toplantı I Türkoloji qurultayda Azərbaycan dili orfoqrafiyası məqaləsi maraq doğurur. Müəllif yazır: «Azərbaycanda dil quruculuğunuñ əsas sahələrinin (əlifba, orfoqrafiya, terminologiya və s.) inkişafı, mərhələləri və sabitləşməsi yolunda böyük rol oynamış I Türkoloji qurultayda orfoqrafiya məsələlərinin qoyuluşunu izləmək çox faydalı olardı. Çünkü Sovet hakimiyyəti illərində Azərbaycan dilinin orfoqrafiyasına dair ilk elmi fikir qurultayda iqli slırlılmış və həmin principlər sonrası illərdə daha da təkmilləşdirilərək dilimizin orfoqrafik normalarının əsasını təşkil etmişdir».¹

I Türkoloji qurultayda bəzi ümumi yollar göstərildiçə də, imla və Azərbaycan ədəbi dil məsələsi konkret surətdə həll olunmadı. İmla anarxiyası, yerlilik xüsusiyyətlərinin müdafiə etmək və başqa məsələlər üzərində mübahisələr davam etməkdə idi. Bundan başqa, Azərbaycanda cürcəcür şivaler və şivalerin xüsusiyyətlərinə görə kəlmələrin tələfizü başqa-başa şəkildə düşdüründən və ya pozulduğundan orfoqrafiyaya da ayrıca diqqət verilmişdir.

Qeyd edim ki, mövcudluğu dövründə 4 dəfə imla (orfoqrafiya; yazım) qaydalatımı dəyişən Türkiye (Anadolu) türkləri bugündək alınma sözlərin yazılışında ikiliyi yol verirlər.² Digər tərəfdən, bəzi ədəbiyyatda 1929-cu ildə R.Axundovun da imla lüğə-

¹ Karimov L. Türkoloji qurultayda Azərbaycan dili orfoqrafiyası məsələləri. / Azərbaycan dilçiliyinin aktual problemləri. Cənc dilçilərinin respublika konfransının materialları. 1989, 25-26 noyabr, s.30-32

² Yeni imla kılavuzu. Ankara, 1965, s. 51-52; Yeni imla kılavuzu. Ankara, 1989, s. 26-37

tinin çap olunduğu qeyd edilir.¹ Lakin bu bareda mənba göstəriləmir. Görünür, «vatan xaini»nın lügəti kitabxanalardan yiğisidirildiğindən əldə etmək mümkün olmayıb. Bələda da (daha doğrusu, bu elə belədir ki, var, çünki həmin əsəri bizi də tapmadıq və R.Axundovdan bəhs edən əsərlərdə də onun adı çəkilmir) R.Axundovun «Rusca-türkçe lügət» əsəri ilə V.Xulufunun tərtib etdiyi imla lügəti qarışdırılıb. Doğrudur, həmin dövrə R.Axundov Azərbaycan Xalq Maarif Komissarı idi və onun imlamızda dair müəyyən mülahizələri mövcuddur.²

Bəsliklə, aydın olur ki, 1936-ci ildən 1958-ci ilədək Azərbaycan dilinin ofqrafisiya qaydaları altı dəfə dəyişdirilərək, daha doğrusu təkmilləşdirilərək rəsmi şəkildə qəbul olunub çap edilmişdir. Ofqrafiyamızda vaxtaşını müəyyən dəyişikliklərin edilməsi təsadüfü xarakter daşılmayıb, müəyyən səbəblərlə-dövrün siyasi-ideoloji amilləri ilə əlaqədar olmuşdur. Lakin qeyd etdiyimiz kimi, zaman keçdikcə dilimizdəki vahidlərin sayı artmış, siyasi meydanda durulaşma yaranmış, nəticədə dil quruculuğu sahəsində müəyyən təkmilləşdirmələr aparılmışdır. Odur ki, yəni Ə.Orucovun redaktorluğu altında 1975-ci ildə ofqrafiyamızın yeni, təkmilləşmiş və yeniləşmiş naşri çap olunur.³ Şübhəsiz, sözlüyil 58 mina çatdırılmış bu lügət də müəyyən qüsurlardan xali deyil. Lakin əvvəlki nəşrə nisbatən burada bozi yeniliklər nazara çarır. Bütünlükdə götürüldükdə isə çağdaş dil quruculuğu baxımından ofqrafisiya qaydalarının təkmilləşdirilməsi və yenidən redakto olunmasına ehtiyac duyulur. Həmin qaydalar bugünkü günlə qədər işləməmişdir. Hazırda isə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2004-cü il 5 avqust tarixli 108 nömrəli qararı ilə Azərbaycan dilinin ofqrafisiya qaydaları 36 bəndə qəbul olunmuşdur. Əlavə edim ki, dövlət dilinə qayıçı bu gün də hörmətli prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilir. Onun «Azərbaycan dilində latin qrafikası ilə kütləvi naşrlarının həyata keçirilməsi haqqında» 12 yanvar 2004-cü il tarixli sərəncamı buna ayani silbutdur. Bu sıradan Azərbaycan Milli Elmlər Akademiyası

¹ Əfəndizadə Ə. Azərbaycan dilinin ofqrafisiyasının elmi əsasları. Dok. dis.... Bakı, 1974. s.157

² Axundov R. Ümumi Azərbaycan birinci imla konfransındakı nitqi. Seçilmiş əsərləri. Bakı, 1977, s. 164-164

³ Azərbaycan dilinin ofqrafisiya lügəti. Bakı, 1975

sinin müxbir üzvü, filoloji elmləri doktoru, professor Ağamusa Axundovun redaktorluğu ilə nəşr olunan «Azərbaycan dilinin orfoqrafiya lüğəti» təqdirəlayıqdır. Qeyd edək ki, 4 fevral 1999-cu ilde «Azərbaycan müallimi» qəzetində «Azərbaycan dilinin orfoqrafiya qaydaları»nın layihəsi etrafında ümumtəhsil və ali məktəblərin, eləcə böyük ziyalı kütütlərinin iştirakı ilə geniş müzakirələr başlanmış, layihə etrafında müəyyən fikirlər saf-çürük edilərək «Qaydalar»da özəksini tapmışdır. Qəzətdə 35 maddalıq qaydalar müzakirəyə çıxarıldığı halda xalq kütüslərinin təklifi ilə bir bənd də əlavə olunmuş, nəticədə qaydaların sayı 36-ya çatdırılmışdır.

Tədqiqat işinin IV fəsli «Azərbaycan orfoepiyası» adlanır.

Yazımızda fonetik prinsipə üstünlük verilməsi uğrunda aparılan mübarizə öz müsbət nəticəsini verərək başqa dillərdən, xüsusən ərəb və fars dillərindən alınınə sözlərin dilimizin lüğət törkibində qaynayıb-qarışmasına böyük təsir göstərmiş, həmin sözlərin yazılış və tələffüzə asanlaşmasını, Azərbaycan dilinin qayda-qanunlarına uyğunlaşmasını təmin etmişdir. Ünsiyyət müxtəlif çalıqlarda təzahür edir. Yazılı ədəbi dilin üslubları olduğu kimi, şifahi ədəbi dilin də üslubları var. Bunlar danışığın hansı şəraitdə getməsindən, hansı terzdə və mözümündə olmasından asılıdır. Mövcud ədəbiyyatda şifahi nitqin iki əsas -akademik və sərbəst üslubundan söhbət gedir.

Akademik üslubdan an çox elmi möclislerdə, orta və ali məktəb dörsələrində istifadə olunur. Bu üslubun özəlliyi burasındadır ki, sözlərin fonetik qabığını taşkil edən səsler məxrəclərinə görə aydın, bəzi heçələr isə ayrılıqda, xüsusi intonasiya ilə tələffüz olunur. Sərbəst üslubdan adı danışqıda, ailə-maişət söhbətlərində, adı hadisələr barədə məlumat verərkən istifadə olunur. Radio və televiziyyada bu üslubların qovuşuğu daha geniş yer tutur, yəni verilişlərin xarakterindən asılı olaraq ya akademik üslub, ya da sərbəst üslub üstünlük taşkil edir, yaxud hər ikisi barabər seviyyədə işlənir. Həm akademik, həm sərbəst, həm də qovuşaq üslubda orfoepiya qaydalarına emel etmək vacibdir. Prof. Ə.Dəmirçizadə tələffüzün tam, sərbəst üslubları haqqında məlumat vermişdir. O yazar: «...Söziń formallaşmasında zəruri sayılan vurğular, daşıq, öz yerində vurulur. Ayrı-ayrı sözleri, söz birləşmələrini və ifadələri ayrıçı durğu və vurğu aramla tələffüzü təmİNedici keyfiyyət və kəmiyyətdə olur. Cümələr arasında fasılə cümlə üzvləri arasındaki fasılədən çox olur. Ümumiyyətli, orfo-

pik normalara tam riayət olunur... Moqsədden asılı olaraq danışında hər iki üslub normalarından müxtəlif dərəcədə istifadə olunur. Buna görə də demək olar ki, üslublar, adətən qovuşq halda işlənir.¹ Orfoeipyə normalarına riayət olunmaması hadisəsinə biz tez-tez radio və televiziya verilişlərində tez-tez rast galırıq. Təsəssüflər olsun ki, mikrafon və kaməra qarşısında çıxış edən şəxslər, o cümlədən jurnalistlər çox vaxt sözləri yazıldığını kimi tələffüz etməyə çalışırlar. Bu ondan irəli galır ki, nitq mədəniyyətinin mübüm tərkib hissəsində düzgün tələffüz qaydaları bizim orta və ali məssisələrinə pislər, bəzən isə eksinə töbliğ olunur. Başqa dillərdə olduğu kimi, müasir Azərbaycan dilinin səs tərkibi də uzunmüddətli mürekkeb tarixi inkişafının məhsuludur. Lakin Azərbaycan dilində uzunmüddətli tarixi inkişaf nəticəsində emələ gəlmış dəyişikliklər heç də başqa dillərin, yəni ilk növbədə arəb, fars dillərinin dilimizə birbaşa daxil olmasından irəli gəlməmişdir. Əksinə, başqa dillerin fonetik faktları dilimizə keçarkən ciddi dəyişikliklərə maruz qalmış, məhz Azərbaycan dilinin fonetik qanunları tərəfindən işləndikdən, dilimizə uyğunlaşdıqdan sonra fonematik vətəndaşlıq hüququ qazanmışdır. Məsələn, ister arəb, isterse də fars dilindən keçən sözlərin bir qismi fonematik dəyişikliyə, dilimizin ahənginə uyğun olaraq dəyişmişdir. Elə ona görə də həmin sözləri Azərbaycan dilinə məxsus olması və ya olmamasını müəyyənləşdirmək mümkün deyil. Məsələn, arəb dilindən keçən əlamət sözü dilimizin qrammatik qayda-qanunlarına tabe etdirilərək əlamət şəklində yazılır və tələffüz edilir. Eləcə də buna bənzər yüzlərdə nümunə göstərmək olar ki, onlar nəinki dilimizdə «vətəndaşlıq» hüququ qazanmış, hətta xalis Azərbaycan sözlərindən farqlanmırlar. Məsələn, arəb manşəli maxzan (مخزن) sözü rus dilinə mağazın şəklində keçmiş, öz növbəsində rus dilindən mənimşənilərək dilimizdə mağaza şəklində işlənməkdədir. Bu tipli sözlərin tələffüzü analoji sözlərə uyğun olaraq özümüz müəyyənləşdiririk. Qeyd edim ki, mağaza tipli sözlər də öz sözlərimizdən seçilir və onların manşayının araşdırılması çatınlık tərədir. Ə.Dəmirçizadəyə görə orfoeipyə normaları müəyyənləşdirmək üçün dil vahidlərinin tələffüzünü lügəvi, qrafik və qrammatik olmaq üzrə ilə şərait əsasında nəzardən keçirmək lazımdır.

Dissertasiyanın V fəsil «Azərbaycan dilinin terminologiyası

¹ Dəmirçizadə Ə. Müasir Azərbaycan dil. I hissə. Bakı, 1984, s.176-180

problemlərinə hasr olunub. Bu bölmə üç yarımfasıldan ibarətdir. Dilimizin leksikasının müəyyən bir hissəsini əhatə edən terminolojiyamızın araşdırılması bu sahənin az qala ayrıca bir elm kimi tədqiq olunmağa başladığı dövrdən bugündək ən çox tədqiq olunan elm sahələrimizdəndir.

Azərbaycan dilində sahə terminlərinin araşdırılmasında bir çox dilçi-alımlar - A. Axundov, T. Hacıyev, H. Həsənov, M. Qasımov, N. Xidiyev, N. Cəfərov¹ və başqaları öz əsərlərində ayrı-ayrı terminlərdən danışmış, onların Azərbaycan dilinin lügət tərkibində ayrıca yer tutduğunu göstərmişlər.

Azərbaycan dilinin terminlərinin ümumtürk kontekstindən kənardə araşdırmaq mümkün deyil. Bu tipli terminlərin Azərbaycan dilində çox qədim qaynaqları vardır. Türk dillərinə, o cümlədən Azərbaycan dilinə digər dillərdən müvafiq sahə terminləri keçdiyi kimi, türk dillərindən də dünya dillərinə kifayət qədər terminlər keçmişdir.

Sahə terminlərinin öyrənilmesi sosiolinquistikanın aktual məsələlərindən biri olmuşdur. Rus alimi J.D. Dəşeriyevin ardıcıl olaraq ictimai-siyasi leksika üzrə apardığı araşdırmalar cəmiyyətin inkişafı ilə milli dillərin inkişafı arasındakı sıx bağlılıq, ferdlə cəmiyyət arasındaki münasibatlarında dilin ifadə imkanının seviyyəsi və digər vacib problemlərin öyrənilmesi baxımından dəyərlidir.²

Ə. Rəcəbli - bu yazıların qədim türk qəbilələrinin daşlaşmış tarixi, xaqanların, sərkərdələrin gələcək xalqlara hədiyyəsi, dövlət və xalq qarşısında duran vəzifələr haqqında türk elinin bayanatı, türk törüsünü (qanununun) yüksək kamillik zirvəsinə yetirmiş türk mədəniyyətinin və türk herb sanatının qan yaddası, türk ictimai-siyasi fikrinin və bədii təfəkkürünün müqəddəs səhifələri olduğunu qeyd edir.³ Göründüyü kimi, qədim türk yazılı abidələ-

¹ Axundov A. Dil və ədəbiyyat. 2 cild. Bakı, 2003; Qasımov M. Azərbaycan terminolojiyasının əsasları. Bakı, 1973; Cəfərov N. Azərbaycanınashığa giriş. Bakı, 2002; Hacıyev T. Azərbaycan ədəbi dili tarixi. Bakı, 1987; Xidiyev N. Azərbaycan ədəbi dili tarixi. Bakı, 1995; Həsənov H. Müasir Azərbaycan dilinin leksikası. Bakı, 2001 və s.

² Дешериев Ю. Советский опыт развития национальных культур на базе родных языков // Социолингвистических проблемах развивающихся стран. М., 1975, с.214-223

³ Rəcəbov Ə., Məmmədov Y. Orxon-Yenisey abidələri. Bakı, 1993, s.3

rinin dilindəki müxtəlif terminlərin öyrənilməsi, bu leksik vahidlərlə türk xalqlarının sonrakı yazılı və şifahi abidələrinin dilindəki terminlərinin müqayisəsinin aparılması belə bir fikri təsdiqleyir ki, Azərbaycan dilində və türk dillərində sahə terminologiyası bir çox tədqiqatçıların göstərdiyi kimi XIX-XX əsrə deyil, ondan çox-çox əvvəllər formalasılmış və gerçəkliliyi eks etdirmək haxumından bu leksik vahidlər Azərbaycan dilinə və türk dillərinə sonralar daxil olmuş yad mənşəli terminlərdən mükammalliyinə görə heç də geri qalmır.

Zaman keçdikcə ərəb və fars mənşəli terminlərin Azərbaycan dilinə axımı güclənmiş, bu alınmalar istor-istəməz türkmənşəli terminləri bir qədər sıxışdırılmışdır. Tarixin müəyyən mərhələlərində passiv mövqədə dayanmış Azərbaycan və türk mənşəli terminlərin feallaşması nəticəsin-də ərəb və fars mənşəli belə terminlər dilin lügət tərkibində passiv mövqeyə çəkilərək tədricən aradan çıxmışdır.

Azərbaycan dilinin yeni terminologiyasının formalasmasında ədəbi içtimaiyyətin, xüsusilə də «Molla Nəsreddin» jurnalının rolunu xüsusi qeyd etməliyik. Məlum səbəblərdən bəzi dilçi-mütxəssislər bu dövrda bolşevik mətbuatının xüsusi rolundan danışır, buna dair elmi əsərlər və s. yazırlar. Həqiqətən, əqida və mövqeyində aslı olmayaraq bolşevik mətbuatının da termin yaradılığında müəyyən rolü olmuşdur. Lakin bunu termin yaradılığında aparıcı cərəyan, qol kimi qəbul etmək mübahisəlidir. Bu dövrə Azərbaycanda bolşevik mətbuati aparıcı mövqeyə çıxmışdı. Termin müxtəlifiyi, parakendelik, purizm meylləri ilə müüşiyat olunan 1920-ci illər, əvvəlcə 1922-ci ildə Azərbaycan Mərkəzi İctimaiyyət Komitəsi yanında D. Bünyadzadonun başçılığı ilə istihlahlar komisyonunun yaradılması ilə nəticələnir və ilk təşəbbüsü də arəb və fars sözlərinə qarşı mübariza ilə yadda qılır.

Deməli, XX əsrin əvvəllerindəki, eləcə də «sovietlaşma» dövründəki dil quruculuğundakı ananaların əsası hələ «Türkmenşay»(1828) müqaviləsindən sonra qoyulmuşdu. Beləliklə, bolşevik mətbuatının və sadələvh ziyali təbəqəsinin arəb-fars istihlahlarına qarşı «düşmən» mövqeyin mənboyı və mövcud dövrün ideologiyası tarixdən məlum olur. Əgər, dövlətin gizli və ya açıq şəkildə qurduğu ideologiya Azərbaycanı Şorqdan qoparmaq idisə, buna «siyasi don» geyindirmək çatın deyildi. Prof. M.Qasimov terminlərin bu dövrə, yəni 1920-1940-ci illərdə müvəqqəti işləndiyini

qeyd edir.¹

Azərbaycan dilinin terminologiyasının zanginlaşmasında on məhsuldar dövr XIX əsrin ikinci yarısı, XX əsrin əvvelerinə təsadüf edir. Bu dövr Azərbaycanda məarifçiliyin inkişafı, milli ədəbiyyatın və milli mədəniyyətin tərəqqisi, o cümlədən Rusiya və Rusiya vasitəsilə Avropa mədəniyyətinə birbaşa ünsiyyətin inkişafı dövrüdür. Bütün tədqiqatçılar rus dilində işlənən türkizmələri araşdırarken buraya türk dillerindən asan anlaşılan və rus dilinə də türk dilleri vasitəsilə keçən arəb və fars mənşəli terminləri da aid edirlər. Bu sahəda Y.N.Şipova, Ç.Əsfandiyeva, M. Təkəli və b. tədqiqatları əhəmiyyətli yer tutur.² Minəxanum Təkəli yazır: «Əslində, dillərin qarşılıqla əlaqəsi zamanı bizim dərk etdiyimiz mənada ... ele bir təsir və üstünlükler vardır ki, bu bizim alışmamız olduğumuz üstün, hərtərəfli, qabil, zəngin dil təsəvvürleriyle əlaqəsi olmayan keyfiyyətlərdir. Bu, türk sözlərinin rus dilində yaratdığı həm schrkar, həm cazibəli, həm də çox maraqlı ekzotik bir dünya - bununla yanaşı türk sözlərinin daxili silqətinin, ümumən türk təfəkkür tərzinin üstünlüyü, qələbəsi idir».³

Azərbaycanda ilk dəfə terminlərə ayrıca sahə leksik vahidləri kimi Ü.B.Hacıbəyli diqqət yetirdi. Onun 1907-ci ildə çap etdirdiyi lüğətdə xeyli içtimai-siyasi termin öz əksini tapmışdır: bolşevik, sosializm, sosialist, anarxizm, dekabrist, tətil, komisar, kommunə, istismar, internosializm, müqavila, vəkil, vali, vilayət, mütləqiyət, nümayiş, siyaset, təşviqat, millət, cəmiyyət, şura, firqa, vəzir, divan və s.⁴

M.Ə.Rəsulzadə, N.Yusibaylı, Ə.Hüseynzadə, Ə.Ağayev, Ü.Hacıbəyli, Y.V.Çəmənzəminli və digər xadimlərin, ideoloq və yazıçılarının əsərləri Azərbaycan dilinin zənginlaşmasında, terminologiyada keyfiyyət dəyişməsinin baş verməsində asashı rol oynadı. Xüsusilə, M.Ə. Rəsulzadənin əsərlərinin dilində işlənən terminlər

¹ Qasımov M. Azərbaycan terminologiyasının əsasları. Bakı, 1973, s.86-87

² Şipova E. Словарь тюркизмов в русском языке. Алма-Ата, 1976, с.146; Эфендиева Ч. Тюркская лексика в древнерусском языке. Баку, 1999. Təkəli M. Rus dilində türkizmələr. Bakı, 2001;

³ Təkəli M. Rus dilində türkizmələr. Bakı, 2001, s.21

⁴ Hacıbəyov Ü. Mətbuatda millətəməl siyasi, hüquqi, iqtisadi və əsgəri sözlərin türk-rusi və rus-türk lüğət. Bakı, 1907

Üç mənşə qrupundan ibarətdir. Burada milli mənşəli, ərəb və fars mənşəli, rus və Avropa mənşəli terminlər birgə işlənir: xalq, türk cü, kontrol, uskol, müəssisəsi-ictimaiyyət, hərriyyəti-matbuat, hərəkatı-milliyət, firqa, konfederasion, dekret, iltihab, inqilabi-kabir, qanuni-əsasi və s. ¹

Azərbaycan dilinin milli mənşəli terminlərlə zənginlaşması 80-ci illərin sonu-90-cı illərin əvvəllərində daha da gücləndi. Matbuat orqanları cəmiyyətdə gedən prosesləri xalqa yiğcam, daqiq və təsiri şəkildə çatdırmaq üçün milli mənşəli terminlərə, milli köklərə söyklənən terminlərə üstünlük verilməyə başladı. Azərbaycanda gedən milli azadlıq hərəkatı yeni leksik vahidlərin meydana gəlməsinə, dilin lügət tərkibindəki passiv mövqeli terminlərin aktivlaşmasına, kütləviilik qazanmasına və yayılmasına tökan verdi. Bu sahada «Azadlıq», «Azərbaycan», «Şəhər», «Yol», «Müxalifət», «Millət», «Yeni Müsavat», «Xalq qəzeti», «Həyat», «Əs-tiqləb», «Səhər», «525-ci qəzet», «Press-fakt», «7 gün» və digər matbuat vasitələri əsaslı rol oynadı. Son on il ərzində «Azərbaycan», «Ulduz», «Karvan», «Gənclik» jurnallarının dilindəki nazaraçarpacaq dayışıklılıqlar, yeni əslubi calarlar cəmiyyətdə gedən müxtalif proseslərin nəticəsi kimi özünü göstərir.

Terminlərin yaranmasında subyektiv amilin rolü kommemorativ terminlərdə daha aydın görünür. Azərbaycan dilinin terminologiyasının zənginlaşmasında sosiolinquistik amillərin və kütləvi informasiya vasitələrinin rolunu araşdırıldıdan sonra belə bir qənaətə gəlmək olar ki, milli mənşəli terminlərin yaranmasında cəmiyyətdə gedən proseslərin, yəni siyasi ideoloji cərəyanların, bədii-siyasi, elmi-publisistik əsərlərin, müxtalif siyasi tərcümə adəbiyyatının, kütləvi informasiya vasitələrinin — qəzet, jurnal, radio və televiziyanın rolü böyükldür.

«Televiziyanın da özünün bir sıra terminləri ədəbi dilimizə gətirilir: *ekran, titr, telemətn, subtitr, sinxron çıxış, kamera, cəfr, aparıcı, təsvir kadrları, ikili təsvir* və s. Respublika Elmlər Akademiyasına həsr olunmuş silsilə verilişlərində tamaşaçılar respublikə elm aləminin manzərəsi ilə barabər müxtalif elm sahələrinə aid yüzlərə terminlərlə də tamış olurlar: *elm, fundamental elm, Məmmədzəliyər məktəbi, beynəlxalq akademiya, neft akademiyası, energetika, suyun texnologiyası, katalitik kreking, neft emalı, kata-*

¹ Rəsulzadə M. Əsrimizin Sayavusu. Bakı, 1991

litik üsul, kauçuk, kobalt, nikel, katalizlər, metalkompleks, avtokobbinat, senaye xəritəsi, polimerlər, super kompüter, distpeçer, reaktiv güclər ... və s.).¹

«Çağdaş Azərbaycan ədəbi dili» adlanan VI fəsildə çağdaş Azərbaycan ədəbi dilinin zənginlaşmasından söhbət açılır.

Söz müəyyən bir funksiya daşıdığı ilə yanaşı, yalnız xarici aləmin əşya və hadisələrini adlandırmağa xidmət edir. Tədqiqatımız da məhz yeni sözlər ətrafindadır. Yeni burada ədəbi dilimizin daha da zənginleşməsində daxili imkanların rolundan, alınma sözlərdən, bu tipli sözlər haqqında müxtəlif tədqiqatçıların mülahizələrindən, beynəmlilər söz və söz ünsürlerinin dilimizdə işlənməsindən danışılır. Burada xarici və içtimai amillərin təsirilə Azərbaycan dilinin öz sözlərinin yeni mənalar almasından, sözlərin köhnə mənalarını saxlamaqla (bəzən itirməklə) mənaca inkişafından, arxaik sözlərin yenidən «hayata vəsiqə» almasından-ümumixalq danışış sözləri, dialekt, kalka, aləveli qoşa sözlü mürəkkəb sözlər, habelə yeni yaranmış söz və birləşmələrin leksik-məna qruplarından bəhs olunur.

XX yüzilliğin lügət tərkibinə nəzər salsaq, onda dilin lügət tərkibində baş verən ciddi keyfiyyət dəyişikliklərinə və dildəki «şəxşiriyəslərə» nəzərən həmin dövrü aşağıdakı kimi qruplaşdırıbılırak:

1. 1900-1920-ci illər; sovetləşməyə qədərki dövr;

2. 1920-1940-ci illər; dildə yeni termin-sözlərin, müxtəlif dil qurumlarının və cərayanlarının fealiyyəti və «yeni inqilabi dil» uğrunda əski dünyaya yürüş dövrü;

3. 1940-1960-ci illər; dildə sabitləşmə və imperiyapərst təməyllərin güclənməsi, dilə zorakı müdaxilələr dövrü;

4. 1960-1985-ci illər; elmi-texniki inqilab (ETİ) və elmi texniki tərəqqi (ETT) əlaqədar dilin ruslaşdırılması, SSRİ xalqlarıının ümumi leksik fondunun yaradılması ilə paralel dilin saflığı, təmizliyi uğrunda mübarizə dövrü;

5. 1985-ci illərdən sonrakı dövr; dilimizin müstəqilliyi, təbii inkişafı dövrü.

Müstəqilliymizlə əlaqədar olaraq yaranan yeni məfhum, predmet və anlayış adlarının bir hissəsi də dilimizin daxili imkanları, yəni onun leksikası və qrammatik quruluşu əsasında yaranır.

¹ Xudiyev N. Radio, televiziya və ədəbi dil. Bakı, 2001, s.241-242

Bu vəziyyət həm də dilin qayda və qanunlarının inkişafına səbəb olur. Bizim fikrinizcə, çağdaş dövrde Azərbaycan dili daxili imkanlar hesabına aşağıdakı yollarla zənginləşir.¹

a) Sözdüzəltmə

b) Azərbaycan dilinin öz sözlerindən istifadə yolu ilə yaranan yeni sözlər

c) Kalka yolu ilə yaranan sözlər.

Çağdaş dövrde söz yaradıcılığı prosesi biri digər prosesə keçidə bir-birini tamamlayır. Burada bir şeyi də qeyd etmək yerinə düşərdi. Demək olar ki, əksər dilçilik adəbiyyatında sözlər (leksik vahidlər) və elcə də şəkilçilər feal və qeyri-feal (məhsuldar və qeyri-məhsuldar) deyə iki yera (qismən) bölünür. Deməlik ki, burada da dəqiq hədd qoymaq qeyri-mümkündür. Bu proses də subyektiv səciyyə daşıduğundan nisbi mənada götürülməlidir. Belə ki, hər hansı bir söz (leksik vahid) bir semantik sahədə qeyri-feal olub digər sahə leksikasının an işlək vahidinə çevrilə bilər. Eləcə də, şəkilçilər barəsində cyni fikri bildirməklə, qeyd edə bilərik ki, biz yalnız alınma şəkilçiləri qeyri-feal (qeyri-məhsuldar) kimi qəbul edirik. Balıq, elə buna görə də S. Cəfərov araşdırışlarında qeyri-məhsuldar ifadəsi yanaşı, az məhsuldar kəlməsinə də işlədir.² Digər tərəfdən, məhsuldar sayılan şəkilçilər sırasında 4 olur yazılış şəkilçilərin sadalanmasını da unutmamalıyıq. Qaldı ki, sözyaratmadə morfoloji üsulun «daha məhsuldar» (M. Şiraliyev, S. Cəfərov və s.) olmasına heç şübhəsiz ki, bu da dilimizin iltisəci dillər sırasına daxil olması ilə əlaqədardır.

Beləliklə, son dövrdə dilimizdə morfoloji üsulla onlarla özəşən dil vahidləri yarınmışdır ki, bunlara misal olaraq: *ayrintı, yaşarı, öncəki, bliçim, deyim, durum, aylanış, zyləc, yaturum, bilməcə, bulmaca, duyarlı, olumlu, fırlanbac, qaçım, köçküñ, islamışuinashq, çəzələmək, susqun, icərdər, silgəc, saxlanıc, saatdar, ciziqdar (hərbidə), uyar, hörükdiş (qala)* və s. göstərmək olar. Sintaktik üsul ayrı-ayrı leksik vahidlərin semantik və grammatik cəhətdən formallaşmış mürəkkəb söz və ya mürəkkəb anlayışları ifadə edən söz birləşmələri əmələ gətirir.

Bütün dövrlərdə olduğu kimi bu dövrde də dilimizin lügət tərkibi, dialekt və şivələr, habelə yeni onomastik söz və ifadələr

¹ Cəfərov S. Müasir Azərbaycan dil. Leksika. Bakı, 1982, s.152

² Yenə orada, s. 181-184

hesabına zənginləşir. Bütün bunları nəzərə alıb Azərbaycan dilinin öz sözlərindən istifadə yolu ilə yaranan yeni sözləri qaynaqlarına görə aşağıdakı kimi qruplaşdırmaq olar:

1.Klassik ədəbi dilimiz və ya özəlşəmə yolu ilə yaranan yeni söz və ifadələr; 2.Sözlərin mənaca inkişafı yolu ilə yaranan yeni söz və ifadələr;

Ümumxalq dənişq dili və ya dialekt və şiveler hesabına yaranan yeni söz və ifadələr;

3.Onomastik vahidlər hesabına ilə yaranan yeni söz və ifadələr.

Kalka yolu ilə yaranan sözlər. Dilçilik ədəbiyyatunda «Hərfi tercümə», «Öxşarlıq» və «Kalka» adı ilə adlandırılan bu üsulun dilimizin lügət tərkibinin zənginləşməsində müəyyən yeri vardır. Bu əsulla yaranan sözləri «alınmalar» adı altında da araşdırırlar olmuşdur. A.Qurbanov isə bu qəbilden olan sözləri «lügəvi alınmalar» adlandırır.¹ Bizim fikrimizcə, müstəqilliyimizin ilk günləri üçün, dilimizin lügət tərkibinin zənginləşdirilməsi baxımından müühüm sayıla bilən bu üsul get-gedə, daha doğrusu son illər zəifləməyə doğru meyillidir. Belə ki, əsasən rus dilindən kalka edilən sözlərin sayı getdikcə azalmağa doğru gedir ki, bunu da təbii hal kimi qəbul edirik. Deməli, qaynaqlarımızdan biri öz yerini digər qaynaqlara verməkdədir. Lakin bu heç də kalka üsulunun aradan çıxmazı demək deyildir. Beləliklə, son zamanlar yaranan kalkalar: *durğunluq* (застой), *humanitar yardım* (гуманитарная помощь), *ışkarlıq* (глостиость), *kılaşlık* (мешочные), *ölü zona* (мертвая зона), *yenidənqurma* (перестройка), *informasiya blokadası* (информационная блокада), *azad iqtisadi zona* (свободная экономическая зона), *ataş şəhərciyi* (огневой городок), və s. Müasir dövrə kalkaların rolü zəifləmiş, bir neçə sahə leksikasını (harbi, siyaset, iqtisadiyyat) əhatə edir. Bununla belə, zaruri cəhətiyac yarandıqda dilin lügət tərkibinin zənginləşməsində bu üsuldan istifadəni məqbul sayırıq.

¹ Шмелев Д. Современный русский язык. Лексика. М., 1977, с.95; Müasir Azərbaycan dili (fonetika, əlifba, orfoqrafiya, ortoepiya, leksi-kologiya) Bakı, 1978, s.243-254; Kodukhov B. Введение в языкознание. M., 1987, s.216-218; Qurbanov A. Müasir Azərbaycan dili. Bakı, 1985, s.392-394; Xudiyev N. Azərbaycan ədəbi dilinin sovet dövri. Bakı, 1989, s.200-226 və s.

Tədqiqat işinin VII fəsl «Nitq mədəniyyəti və dil quruculuğu» adlanır. Dil quruculuğu kimi qlobal bir problemi yüksək dənlişq mədəniyyəti olmadan təsəvvür etmək çətindir. Odur ki, dil quruculuğu məsələlərinin araşdırılmasında nitq mədəniyyəti məsələlərinə da nəzər yetirmək lazımdır. Bu kimi məsələlərin tarixi aradılılıqla araşdırılması tədqiqatımızın təmligi baxımından yerinə düşür. Müstəqil Azərbaycanın 1995-ci ildə ümumxalq referendimda qəbul edilmiş Yeni Konstitusiyasında Azərbaycan dili Dövlət dili kimi öz layiqli yerini tutmuşdur. Konstitusiyamızın 21-ci maddəsində deyilir ki, «Azərbaycan Respublikasının Dövlət dili Azərbaycan dilidir və Azərbaycan Respublikası Azərbaycan dilinin inikişafını təmin edir». Bu gün müstəqillik şəraitində dil quruculuğu sahəsində milli şüurun inkişafı, cəmiyyətin demokratiklaşması uğrunda mübarizə, vətəndaş cəmiyyətinin yaradılması, azad mətbuatın tərəqqisi və s. hadisələr şifahı nitqin tətbiq sahəsinə xeyli genişləndirmiştir. Buna nələngələ bağlı, şifahı nitqin qavramlaşmasını asanlaşdırın vahid, nümunəvi tələffüzə ehtiyac daha çox hiss edilməkdedir. Son vaxtlar nitq mədəniyyətinin yüksəldilməsi zərurətindən damışanlar hamının qəbul edəcəyi nümunəvi nitq və vahid ədəbi tələffüzün formalasdırılmasının vacibliyini xüsusi qeyd edirlər. Unutmaq olmaz ki, nitq mədəniyyəti geniş manada fikir, zəka və düşüncə mədəniyyətidir. Orfoepiya qaydalarının dəyişilməsi, təkmilləşməsi cəmiyyətin inkişafı ilə əlaqədar olaraq tənzimlənir. Bu təkmilləşmə və dəyişikliklər təbii və qanuni olaraq köhnənin aradan çıxmazı və yeninin əlavəsi ilə bağlı baş verir.

Tədqiqat materiallarının ümumişdirilməsi bize aşağıdakı nəticələrə galmak imkamı verir:

- Müxtəlif dövrlərdə Azərbaycanda dövlət dili funksiyasını ayrı-ayrı (ərab, fars, rus) diller tutmuşdur. Azərbaycan türkçəsi dövlət dili kimi əsaliyyət göstərmək hüququna malik olsa belə onu gerçəkləşdirə bilməmişdir. Bu da ölkəmizin müstəqilliyinin olmaması ilə əlaqədardır.
- Azərbaycanın rus imperiyası tərkibində olduğu müddətdə (istər çar, istərsə sovet dövründə) imperiyamın milli dillərə münasibəti göz ənündə olmuşdur. Müstəqillik əldə edən dövlətimiz artıq bu məsələləri günün tələbləri səviyyəsində araşdırmağa başladı. Dil quruculuğu məsələlərinə isə ya ötəri baxılmış, ya da heç baxılmamışdır.

-Rusyanın pantürkizme, panislamizme yönelikmiş olıfba dəyişmələri ilə bağlı siyasi oyunbazlıqları türkdilli xalqların «özlərinin», eləcə də bir-birlərini tanımaqla aks rezonans verir. Məqsəd türkləri, o cümlədən azərbaycanlıları hamılıqla ərəb əlifbasından istifadə edən islam dünyasından ayırmak, sonra xristianlaşdırmaq, daha sonra ruslaşdırmaq idi. Neticədə türkdilli xalqlar «özüne qayıdışı» duyur, bəziləri isə türk olduğunu anlayırırdı. Bu siyasi oyunlar isə rus imperiyasının özünə zərbdən başqa cür addalandırmaq qeyri-mümkündür.

-XIX əsrin II yarısı və XX əsrin I rübündə Azərbaycan xalqının həyatında əlifba islahatı on böyük ictimai-siyasi və mədəni bir hadisə idi. Birinci Ümumittifaq Türkoloji Qurultay isə bu tarixi əhəmiyyətli hadisənin təməlini qoymuş və həyata keçirmişdir. Qurultay türk xalqlarını qısa zamanda Avropa mədəniyyətinə və elminə çatdırmağı, eləcə də Avropa xalqlarını ümumtürk mədəniyyəti və elmi ilə yaxından tanış olmasına zəmin yaranmasına xidmət edirdi.

-Qurultayda terminologiya sahəsində üç mənba, üç istiqamət əsas götürülmüşdü:

1. daxili mənba və qonşu türk etnoslarının dilindən istifadə; 2. ərəb və fars mənşəli terminlərdən istifadə; 3. rus və Avropa mənbozlarına bol-bol müraciət etməkla, həmin qaynaqlardan istifadə. Neticədə her bir türk dilinin fərdi mühiti əsas götürülməli, başqa dillərdən alınan sözlərin isə beynəlmilək xüsusiyyətinə, beynəlxalq «çəkisiñə» xüsusi fikir verilməlidir.

-Ümumittifaq Türkoloji qurultayın bir sıra məsələləri müstəqillik dövründə həyata keçirilməyə başladı. «İpək yolunun» bərpası olunması, vaxtaşırı Türkşövən və Zirvə toplantılarının, eləcə də «Kitabi Dədə-Qorqud» və «Manas» dastanlarının türkdilli xalqlarla birlikdə yubileylərinin qeyd edilmesi ümumi işin aktual problemlərindən idi.

-Müstəqilliyini qazanan bir çox sovet respublikalarının dövlət səviyyələrində dilə qayğı göstərilməsi, əlifba, ımla və ədəbi dil məsələlərində ortaç məcraya gəlmək üçün toplantılar keçirilmiş, türkdilli xalqların gələcək dilin inkişafı, zənginləşməsi və ayrı-ayrı fəaliyyət sahələrində tətbiqi bilavasitə dövlətçiliklə bağlıdır. Dil dövlətçiliklə müşayiət olunduqda, onun informasiya inkişafı genişlənir, nüfuzu artır. Əks halda o, daim kənar elementlərin təsir və təzyiqlərinə məruz qalması şübhə doğutur. Dil özündə

tarixiliyi və məlasirliyi, daxroniya və sinxroniyani, eləcə də enənə və varışiyi canlandırır.

-Ölkənin bütün daxili və xarici siyasetində aparıcı yer tutan dil dövlət dili sayılır. Dövlət dilinin inkişafı ilə bağlı daxili imkanlar hesabına sözyaratma prosesində yenileşmə və zənginləşmə müşahidə edilir. Odur ki, belə bir mərhələdə alınmaların potensialı zəifləyir, yeni anlayışların daxili sözyaratma mexanizmi əsasında zənginlaşmasına olverişli şərait yaranır.

-Dilin inkişafında təbii proseslərə yanaşı, kortəbii hallar da müşahidə olunur. Məsələn, qrammatikalar yazılır, nəzəri mülahizələr ortaya çıxır, ana dilində darslıklar yaranır, alifba, nitq mədəniyyəti sahələrində normalar müəyyənləşir, islahatlar keçirilir, beləliklə də ana dilinin müstəqil inkişafı uğrunda ardıcıl şəkildə mübarizə aparılır, ona dövlət qayğısı göstərilir.

Dilimizin leksikasında gedən proseslər, lügət tərkibimizi kizumsuz yad ünsürlərdən təmizləyəcək və terminologiyamızı tek-milləşdirəcəkdir. Azərbaycan dilinin lügət tərkibinin «temizləməsi» ədəbi dilimizin normalaşması ilə müsaiyət olunmalıdır.

-Ərob əlifbasının nöqsanhı olması bu uzun müddədə ədəbi dilimizin düzgün orfoqrafiya qaydalarını düzəltməyə və onun principlərini hazırlamağa imkan verməmişdir. Latinlaşdırılmış əlifbaya keçməkla dilimizin yazısında orfoqrafiya müxtalifliyi ona görə yaranmışdı ki, bu əlifbaya keçərkən əldə möhkəm və əsaslı orfoqrafiya qaydaları yox idi. Bu səbəbdən yeni əlifba ilə yazımızda dilimizin düzgün və vahid yazı qaydalarının yaradılması zərurəti ortaya çıxmış, yazımızda olan müxtaliflik təqnid edilmiş və dilimizin vahid orfoqrafiya qaydalarının yaradılması təklifi irəli sürülmüşdür.

1940-ci ildə tərtib edilmiş «Orfoqrafiya qaydaları»nda morfoloji və tarixi prinsiplərdən istifadə edilməkla fonetik princip əsas götürülmüşdür. Fikrimizca, bu «Qaydalar» rus (kiril) əlifbasının keçid dövrü üçün yazılmış, daha doğrusu, tərtib edilmiş, dövrün siyasi manzarasını, ideologiyasını aks etdirirdi.

Zaman keçdikcə diliimdəki leksik vahidlərin sayı artmış, nəticədə dil quruculuğu sahəsində müəyyən takmillaşdırmaqlar aparılmışdır. 1975-ci ildə orfoqrafiyamız təkmilləşmiş və yeniləşmiş şəkildə çap olunmuşdur. Şübhəsiz, sözlüyü 58 minə çatdırılmış bu lügət də müəyyən qüsurlardan xali deyildi. Bütünlükdə götürüldükdə isə çağdaş dil quruculuğu baxımından orfoqrafiya

qaydalarının takmillaşdırılması ve yeniden redakta olunmasına ehtiyac duyulmuş ve yeni orfoografiya qaydaları esasında hazırlanmış «Azərbaycan dilinin orfoografiya lüğəti» 2004-cü ildə nəşr edildi. Lügətdə əvvəlki naşrların bir sıra nöqsanları islah edilsə də, yənə də düzəlişlərin olacağını gözləmək olar.

-Orfoepiya qaydalarına riayət edilməsi cəmiyyətin və onun üzvləri olan ayrı-ayrı fərdlərin işidir. Lakin bu ayrı-ayrı fərdlərin toplusu cəmiyyət adlandığı üçün cəmiyyət öz dilində mövcud olan hər bir sözün, cümlənin, bütöv mətnin düzgün tələffüzündə maraqlı olmalıdır. Sözün düzgün tələffüzü dedikdə, onun heç də yazıldığı kimi, hərflərin işarə etdiyi səslərin olduğu kimi tələffüz edilməsi nəzərdə tutulmur. Sözün yazıldığı kimi oxunması və ya tələffüzü çox vaxt uyğunsuzluq yaradır. Bir sıra hallarda orfoepiya qaydaları hətta orfoografiya qaydalarını özüna tabe edir.

-Azərbaycan dilində işlənən terminləri ümumtürk kontekstindən və digər qonşu dillərin sahə terminlərindən kənarda öyrənmək mümkün deyil. Ən qədim şumer yazılarında, qədim türk yazılı abidələrində, «Divani-lüğət-it-türk», «Kutadgu biliko», «Kitabi-Dədə Qorqud»da digər şifahi və yazılı abidələrdə işlənmiş ayrı-ayrı sahə terminləri bütün türk dilleri üçün ortaş leksik vahidlərdir. Müxtəlif qaynaqlarda işlənmiş bu terminlərin müqayisəsi, onların semantik inkişafının izlenməsi tösdiçləyir ki, türk dövlətçilik təşəkkürü, ayrı-ayrı türk xalqlarının dövlətqurma onurəsi ümumtürk terminlərini, o cümlədən də Azərbaycan dilinin terminolojiyasını zənginlaşdırılmışdır.

-Müasir dövrde yeni yaranmış bir sıra ixtira və kaşflər, yeni-yeni elm və istehsalat sahələrindəki yeniliklər insan fəaliyyətinin, cəmiyyətin bütün sahələrinə, o cümlədən dilin lüğət tərkibinə yeni söz və birləşmələrin daxil olmasına və zənginleşməsinə səbəb olabilir. Digər tərəfdən, yeni termin-sözlərin yaranmasına geniş imkan aćmışdır ki, bu da ayrı-ayrı sahə leksikasının inkişafına zəmin yaradır.

-Son dövrdə müxtəlif xalqlar arasında saysız-hesabsız əlaqələrin yaranması və inkişafı bir sıra dünya dillərində ümumi anlayışların və bu anlayışlara müvafiq beynəlmiləl terminlərin bir dildən başqa dilə keçid prosesi baş verir. Neft sənayesi və inşaat sahəsində son dövrdə yaranan alınma, eləcə də beynəlmiləl terminlər dediklərinizə parlaq nümunədir.

-Dillerin karşılıklı əlaqəsi və bu zaman dilin leksikasında baş verən dəyişikliklər ilk növbədə terminoloji leksikada özünü göstərir. Bununla yanaşı bu prosesin güclü təsiri zəminində dilimizin daxili irukanları hesabına terminların yaranma prosesi güclənir və sürətlənir. Bu tipli daxili imkanlar hesabına yaranan terminləri, termin-sözlər əcələndirməqla onların inkişafını zəruri hesab edir və bunu termin yaradıcılığının əsas, ümddə üsulu sayırıq. Çünkü, dilimizin daxili imkanlar hesabına yaranan terminlər tezliklə xalqın mali olur, ümumişlik sözlərə çevrilir. İlk baxışda sifir termin kimi nozorə dəyən texniki leksikanın qısa müddədə ümumişlik sözlərə çevrilmesi buna əyani sübutdur.

-Azərbaycan adəbi dili dövrümüzə qədər min ildən çox inkişaf yolu keçmiş bir dildir. Bu müddət ərzində Azərbaycan adəbi dili öz içtimai mahiyyətinə, istifadə dairəsinə, işlənmə sahələrinə görə çox dəyişmiş və bu dil vahid xalq dili halında formallaşandan, eyni zamanda şifahi və yazılı adəbi dil qolları üzrə təşəkkül tapşandan bəri Qafqazda, Orta Asiyada, İranda, İraqda, Şərqi Anadoluda işlənmiş, indi də bu ölkələrdə yaşamaqda olan 100 minlərlə azərbaycanlılarının ünsiyyət vasitəsidir.

-Azərbaycanda gedən müxtəlif proseslər dilimizin leksik sistemini güclü təsir edir, onu yeni dil vahidləri ilə zənginləşdirir, bəzi dil vahidlərinin passiv mövqeyə çəkilməsinə sebəb olur. Sosial-siyasi durum kütülləri aktivləşdirdikcə, cəmiyyətdə yeni ideologiyalar yarandıqca gerçəkliliyi dolğun, konkret və daqiq ifadə edən terminlərin, mürakkəb strukturlu sözlərin, söz birləşmələrin və söyləmərin meydana gəlməsinə şərait yaratır. Bütün dövrlərdə Azərbaycan dilindəki dəyişikliklər sosİllinqvistik amillərdən asılı olmuş, bu amillərin təsiri hiss edilmişdir. Proseslər radikal və əvvək yönüm aldıqca, yeni dil vahidlərinin yaranması da sürətlənmiş, dilin lüğət tərkibini zənginləşdirmişdir.

-Tədqiq etdiyimiz müasir dövrün əsas xüsusiyyətlərindən biri də dilda külli miqdarda sinonimlərin, dubletlərin, variantların yaranması ilə səciyyələnir. Belə ki, bu dövrdə mövcüldə sözlərlə yanaşı vaxtilə «özlaşan» dilimizi tərk edən, habelə digər dillərdən, xüsusi ilə, türk dillərindən alınan eləcə də dilimizin daxili imkanlar hesabına yaranan yeni söz və ifadələr paralel işlənməkdədir ki, bu da yaxın galəcəkdə əsasən sonuncuların dildə möhkəmlənəcəyindən xəber verir.

-Türk dillerinden, eləcə də dialekt və şivalardan geniş istifadə olunmaqla dilimizin lügət tərkibinin daha da zənginlaşması, türk dillərinin ümumi leksik fondunun demək olar ki, bərpası və ya özünəqaydışı ölkəmizin müstəqilliyi ilə müşayət olunmaqla dilimizin saflaşması və «təmizlənməsi»nə də zəmin yaradır. Həm də bu proses getdikcə güclənir.

-Rus, ərəb və fars dilinə keçmiş Azərbaycan və türk mənşəli leksik vahidlər bu gün də həmin dillerin işlək vahidlərindən sayılır. Belə sözlərin keçid dövrünün, bu keçidin səbəblərinin öyrənilməsi belə bir fikri təsdiqləyir ki, ictimai-siyasi vəziyyət gerçəkliliyi daha dolğun və konkret ifadə edən dilə üstünlük verir və bu dilin sözlərinin digar dillərə keçməsini zəruri edir. Azərbaycan dilinin Qaf-qazda, o cümlədən də Şərqdə geniş yayılması böyük dövlətləri, bu dilin öyrənilmə zərurətinin ortaya qoyulmasına səbəb olmuşdur.

-Müstəqil Azərbaycan Respublikasının yaranması həyatımızın bütün sahələrində olduğu kimi, təhsil sahəsində də döntüş əmələ gətirdi. Şəxsiyyətin hərtərəfli inkişafında mənəvi mədəniyyətimizin əsas amillərindən biri kimi nitq mədəniyyətinə yiyələnməyin vacibliyi öz aktuallığı ilə seçilən problemlərdəndir. Nitq mədəniyyətinə dərindən və tam bələd olmaq və mənimsemək ölkəmizin hər bir ziyalisinin özünüətsədqi kimi gərəklidir.

Dissertasiyanın məzmunu çap olunmuş aşağıdakı elmi əsərlər - monoqrafiya, program, məqalə, tezis və konfrans məruzələrində öz aksını tapmışdır:

1. İctimai-siyasi terminlərin daxili imkanlar hesabına zənginlaşması. Dil və adabiyyat (nəzəri, elmi-metodik jurnal). Bakı, 1997, № 2, səh. 36-38.

2. Mətbuatda keyfiyyat dəyişməsi - ictimai siyasi terminlər. Prof. Məmməd Mübariz Əlizadənin anadan olmasının 90 illiyi münasibətilə elmi konfransın materialları. Bakı, 2001, səh 663-660

3. Dilin lügət tərkibinin dəyişməsinə dair bəzi qeydlər. Dil və adabiyyat (nəzəri, elmi-metodik jurnal). Bakı, 2001 №1 (30), səh.40-42.

4. Dil quruculuğunda özünəqaydış. Ali məktəblərdə dillerin öyrədilməsinin müasir problemləri. Ali məktəblərdə elmi-praktik konfransın məruzə və bildirişlərinin tezislər (sentyabr 2002-ci il), Azərbaycan memarlıq və inşaat universiteti Bakı, 2002, səh. 12-14

5. Azərbaycan dili programı (Ali məktəblərin rus bölməsi üçün), B., 2002. 10 səh.

6. Azərbaycan dilinin ictimai-siyasi terminologiyası. Bakı Universiteti və İqtisad Universiteti nəşriyyatı, Bakı, 2003, 115 sah. (Monoqrafiya)
7. Nitq mədəniyyəti məsələləri. İqtisad Universiteti nəş., Bakı, 2004, 152 sah. (Monoqrafiya)
8. Nitq mədəniyyəti programı. Bakı, 2003. B., 2003, 11 sah.
9. Azərbaycanda əlifba quruculuğu tarixindən. Dil və ədəbiyyat (nəzəri, elmi-metodik jurnal). Bakı, №3(37), 2003, sah. 24-26
10. Nitq mədəniyyəti və dilimizin söz qüdrəti. Bakı kooperasiya universiteti xəbərləri, Bakı, 2003, №3, sah. 48-51
11. Azərbaycanda imla quruculuğu. Filologiya məsələləri, Bakı, 2003, №3 sah. 163
12. Danışq etiketi və qloballaşma. Bakı, «Bizim qazet», 2003, №6(20), sah. 3
13. Dil siyasi və əlifba. İqtisad Universiteti nəş., Bakı, 2004, 110 sah. (Monoqrafiya)
14. Nitq mədəniyyəti və norma. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu. Tədqiqlər, Bakı, 2004, sah.97-103
15. Danışq mədəniyyəti və etik məsələlər. Bakı Universiteti xəbərləri. Humanitar elmlər seriyası. Bakı, №4, 2004, sah.73-78.
16. Dil quruculuğu-termin və imla. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu. Tədqiqlər, Bakı, 2004, sah.331-336.
17. Təlim-tədris prosesində müallimin nitqi. Dil və ədəbiyyat (Beynəlxalq elmi-nazəri jurnal). № 4(42), Bakı, 2004, sah. 122-125
18. Dil quruculuğunun nazəri problemləri. İqtisad Universiteti nəş., Bakı, 2005, 400 sah. (Monoqrafiya)
19. Tələffüz qaydalarına riayət etməli. Azərbaycan Kooperasiya Universiteti. Bakı, №1 (9), 2005 sah.42-46
20. Türk dölyasında ərəb əlifbasının mövcudluğu. Filologiya məsələlərinə dair tematik toplı. №1-2(30-31), ADPU, Bakı, 2005, sah.101-108
21. Azərbacanda imla quruculuğu. Bakı Universiteti xəbərləri. Humanitar elmlər seriyası. Bakı, №1, 2005, sah.20-28
22. Azərbaycan əlifbasının qrafik xüsusiyyətləri. Bakı Universiteti xəbərləri. Humanitar elmlər seriyası. Bakı, №2, 2005, sah.11-17
23. Birinci Türkoloji Qurultayın Represiya qurbanları..(Xalid Sejd) «Bizim qazet» Bakı, 7 noyabr, 2005
24. I Beynəlxalq Türkoloji Qurultayda türk dillerinin öyrənilməsi məsəlesi. ADU, Elmi Xəbərlər №1 Bakı, 2006, sah.106-111

25. Müstəqillik dövründə elifba siyasəti Dil və ədəbiyyat (Beynəlxalq elmi-nəzəri jurnal). № 1(49), Bakı, 2006, sah.30-32
- 26.Terminologiya sahəsinin inkişafında I Beynəlxalq Türkoloji Qurultayın rolü. ADP «Xəbərlər», Bakı, №1 yanvar-2006, sah.19-26
- 27.I Beynəlxalq Türkoloji qurultayın Bakıda açılışı. Elmi axşarlar, Azərbaycan Milli Elmlər Akademiyası Folklor institutu, Bakı, 2006, №XIX, sah.19-23
- 28.Dil quruculuğu məsələlərindən. ADPU Xəbərlər.№2, may-2006, sah.101-111
- 29..I Türkoloji Qurultaydan sonra keçirilən plenumlar və elifba məsələsi Bakı Universiteti Xəbərləri. Humanitar elmlər seriyası, Bakı, №1, 2006, sah.154-161
- 30.Orfoepik normanın qorunması. «Elimi axtarışlar», (Folklorşünaslıq: Filologiya, fəlsəfe, tarix, incəsənat və nəzəriyyə aspektləri) XXIV, Bakı, «Sədə», 2006, sah.104-107
- 31.Dil siyasəti və dil quruculuğu. «Elimi axtarışlar», (Folklorşünaslıq: Filologiya, fəlsəfe, tarix, incəsənat və nəzəriyyə aspektləri) XXIII, Bakı, «Sədə», 2006, sah.139-142
- 32.Azərbaycan dilinin qorunması və inkişafı. AMEA-nın Nəsimi adına Dilçilik İstitutu. Tədqiqatlar. Bakı, 2006, Sah.142-147
- 33.Azərbaycan Respublikasının milli dövlət dilinə qayğısı. Elmi araşdırmalar. Bakı, 2006, sah. 29-35
- 34.Çağdaş Azərbaycan dilinin zənginləşməsi. Filologiya məsələləri. AMEA-nın M.Füzuli adına Əlyazmalar İstitutu. №3, Bakı, 2007, sah.170-180

И.Г.Гаджинева

ЯЗЫКОВОЕ СТРОИТЕЛЬСТВО В АЗЕРБАЙДЖАНЕ

РЕЗЮМЕ

В свое время функцию государственного языка выполняли отдельные языки. Хотя Азербайджанский язык и обладал правом быть государственным, не имел возможность осуществлять это право. В период правления Сефевидов Азербайджанские ханства поддерживали официальные контакты на арабском, персидском и тюркском языках, а с середины XIX века – на русском языке. Причиной такого положения было то, что Азербайджанский народ не был независим.

Диссертация состоит из введения, 7 глав, заключение и списка использованной литературы.

I глава диссертации называется «Языковые строительства в Азербайджане». Первой и самой актуальной проблемой занимающихся вопросами языкового строительства языковедов является проблема алфавита. Реформация арабского алфавита в Азербайджане связана с инициативой М.Ф.Ахундзаде. В истории Азербайджанского литературного языка арабский алфавит много раз подвергался критике, указывалось его несоответствие Азербайджанскому языку.

Начиная с 80-х годов XX столетия вопрос алфавита вновь встал на повестку дня в Азербайджане. А распоряжение Президента Азербайджанской Республики Гейдара Алиева от 18 июня 2001-го года о применении и пропаганде Государственного языка является не имеющим аналогов документом в данной области.

В III главе диссертации определяются орфография и его этапы. Так как вопрос орфографии связан с алфавитом, его законы находятся в довольно большой зависимости от системы алфавита.

Возникновение новых терминов в словарном составе языка, его развитие тесно связано с отношением к происходящим вокруг тем или иным событиям. Изучение терминов Азербайджанского языка вне общетюркского контекста невозможно. В

обогащении терминов велика роль социолингвистики и СМИ.

Формирование национальной прессы в советский период, влияние 1 Тюркологического съезда, изменение алфавита, влияние течения пуризма, издание различных словарей, посвященные языковому строительству мероприятия и т.д. являются факторами, влияющими на формирование лексики нашего современного языка.

Трудно представить такую глобальную проблему, как языковое строительство без высокой культуры речи. Поэтому при изучении вопросов языкового строительства необходимо рассматривать также и вопросы культуры речи.

В заключении обобщаются результаты исследования.

QUESTIONS OF LANGUAGE CONSTRUCTION IN AZERBAIJAN

SUMMARY

In due time function of a state language was carried out with separate languages. Though the Azerbaijan language also possessed the right to be state, had no opportunity to carry out this right. During board Sefevidev Azerbaijan xhansty supported official contacts in the Arabian, Persian and Turkic languages, and from middle XIX of a century - in Russian. The reason of such position was that Azerbaijan people was not independent.

The dissertation will consist of conducting, 7 chapters (heads), the conclusion and the list of the used literature.

1 chapter (head) of the dissertation refers to «Language constructions in Azerbaijan». The first and most actual problem engaged in questions of language construction language the leader is a problem of the alphabet. Refersmashon the Arabian alphabet in Azerbaijan it is connected to M.F.Ahundzade's initiative. In a history of the Azerbaijan literary language the Arabian alphabet many times criticized, his(its) discrepancy to the Azerbaijan language was specified.

Since 80th years of XX century the question of the alphabet again has risen on the agenda in Azerbaijan. And the order of the President of the Azerbaijan Republic Gejdara of Aliev from June, 18 of 2001 year about application and propagation of the State language is the document not having analogues in the given area.

In III to the chapter (head) of the dissertation the spelling and his(its) stages are defined (determined). As the question of spelling is connected to the alphabet, his(its) laws are in rather big dependence on system of the alphabet.

Occurrence of new terms in dictionary structure of language, his(its) development is closely connected to the attitude (relation) to occurring around of themes or to other events. Studying of terms of the Azerbaijan language outside of a Turkic context is impossible. In enrichment of terms the role of sociolinguistics and mass-media is great.

Formation of national press during the Soviet period, influence

1 Turkich of congress, change of the alphabet, influence of current purizm, the edition of the various dictionaries, the actions devoted to language construction, etc. are the factors influencing formation of lexicon of our modern language.

It is difficult to present such global problem, as language construction without a high standard of speech. Therefore at studying questions of language construction it is necessary to consider (examine) as well questions of a standard of speech.

In the conclusion results of research are generalized.

МИНИСТЕРСТВО ОБРАЗОВАНИЯ
АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ

БАКИНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ

На правах рукописи

ГАДЖИЕВА ИЛЬХАМА ГАБИБ КЫЗЫ

ЯЗЫКОВОЕ СТРОИТЕЛЬСТВО
В АЗЕРБАЙДЖАНЕ

10.02.01 – Азербайджанский язык

А В Т О Р Е Ф Е Р А Т

Диссертация на соискание ученой
степени доктора филологических наук

БАКУ - 2008